



Qafqazın ən böyük büdcəsi

Azərbaycanın 2022-ci il dövlət büdcəsi Ermənistanın 4, Gürcüstanın isə 3 dəfə çoxdur; Azərbaycanın hərbi büdcəsi Ermənistanın 3,7 dəfə, Gürcüstanın isə 9,1 dəfə artıqdır; Ermənilərin 47,6 faizi yoxsulluq içində yaşayır

Azərbaycan davamlı olaraq siyasi, sosial-iqtisadi güdrötünü artırır, mövqelərini möhkəmləndirir. 2022-ci il ərzində də Azərbaycanın yeni nailiyyətlər qazanacağına heç bir şübhə yoxdur. Eyni zamanda atılan addımlar Azərbaycanın regionda lider ölkə statusunu daha da möhkəmləndirəcəyini deməyə əsas verir. Bunu region ölkələrinin büdcələrinə nəzər salmaqla da aydın görmək olar.

Regionda ən az büdcə yenə Ermənistanə məxsusdur

"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun yenə də Qafqazda ən böyük büdcənin ölkəmizə məxsus olduğunu nümayiş etdirir. Xatırladaq ki, 2022-ci ildə dövlət büdcəsinin gəliri 26,816 milyard manat, xərcləri 29,879 milyard manat təşkil edəcək. Bu, müstəqillik tarixində ən böyük büdcədir. Dollar ifadəsində isə büdcə xərcləri 17,575 milyarddır. Ümumiyyətlə, müstəqillik tariximizdə dövlət büdcəsinin xərcləri 1 milyard manatlıq həddi 2003-cü ildə (1,234 milyard manat), 5 milyard manatlıq həddi 2007-ci ildə (6,086 milyard manat), 10 milyard manatlıq həddi 2008-ci ildə (10,777 milyard manat), 15 milyard manatlıq həddi 2011-ci ildə (15,4 milyard manat), 20 milyard manatlıq həddi 2018-ci ildə (22,73 milyard manat), 25 milyard manatlıq həddi 2021-ci ildə (proqnoz 28,54 milyard manat) ötür. Cari ildə dövlət büdcəsinin xərcləri təxminən 30 milyard manata çatacaq. Bu, milli valyuta ilə ifadədə müstəqillik tariximizin ən böyük büdcəsidir. Aparılan hesablamalar göstərir ki, ölkəmizin gələn il büdcəsi ümumi daxili məhsulun 32,5 faiz səviyyəsindədir. 2021-ci ilin büdcəsi ÜDM-in 33,6 faizində idi.

Ardı 4-cü səh.

Zəfərin yolları

Qarabağ və Şərqi Zəngəzurda 13 layihə üzrə 752 kilometr yeni yol çəkilir

Azərbaycanda 2021-ci ilin əsas uğurlarından biri işğaldan azad edilmiş ərazilərdə başlanan bərpa və quruculuq işlərinin sürətlə davam etdirilməsi oldu. Ötən ilin mənzərəsi göstərir ki, Prezident İlham Əliyevin xüsusi nəzarəti altında görülən yenidənqurma işlərinin miqyası olduqca əhatəlidir. Artıq bir neçə şəhərin baş planı təsdiq olunub, yeni yaşayış məhəllələrinin, inzibati binaların təməli qoyulub. Zəngilan rayonunun Ağalı kəndində görülən işlər də göstərir ki, yurd yerlərimiz sürətlə bərpa edilir.

Qələbənin simvoluna çevrilən yol

İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin əsas istiqaməti yeni infrastrukturların yaradılması ilə bağlıdır. Çünki Qarabağa və Şərqi Zəngəzura qayıdış üçün ilk növbədə yollar çəkilməli, bu ərazilər istilik enerjisi və su ilə təmin olmalıdır. 30 ilə yaxın işğal dövründə Ermənistan bu ərazilərdə vaxtilə yaradılmış infrastrukturdan əsər-ələmət qoymamışdı. Hazırda həyata keçirilən infrastruktur layihələrinin böyük bir qismi yeni yolların çəkilməsi ilə bağlıdır.

Qarabağda ilk yeni yolu isə Vətən müharibəsi günlərində Şuşaya doğru irəliləyən qəhrəman hərbiçilərimiz salmışdılar. Onlar qədim yurd yerimiz Şuşanı azad etmək üçün ermənilərin gözlemədiyi mövqelərdən hücum keçmiş, bunun üçün dağlardan, dərələrdən keçmişdilər. Onların sədaqətli ciğirlərindən indi Şuşaya doğru 101 kilometrlik Zəfər yolu uzanır.

Qeyd edək ki, Zəfər yolu həm də işğaldan azad edilmiş ərazilərdə başa çatdırılan ilk infrastruktur layihələrindən biridir. Yolu təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ötən il noyabrın 16-da işğaldan azad edilmiş Füzuli rayonuna səfəri zamanı qoyulmuşdu. Həmin gün yeni yolun təməlinin qoyulması münasibətilə xalqımızı təbrik edən Prezident İlham Əliyev demişdi: "Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır".

Ardı 3-cü səh.



Ardı 2-ci səh.

Azərbaycanın global siyasi nüfuzunu yüksəldən

QƏLƏBƏ

Prezident İlham Əliyevin regionda yaratdığı yeni geosiyasi reallıq ötən il respublikamızın beynəlxalq mövqelərini daha da möhkəmləndirdi

2021-ci il Azərbaycan üçün təkə sosial-iqtisadi və hərbi sahələrdə deyil, siyasətdə də uğurlu, qarşıya qoyulan bütün məqsədlərə çatılan dövr kimi yadda qaldı.

Ötən ilin respublikamız üçün siyasi baxımdan çox uğurlu il olmasını şərtləndirən əsas amil Vətən müharibəsinin nəticələrinin bütün dünya ölkələri tərəfindən qəbul edilməsi oldu. Qazandıığımız zəfər, Prezident İlham Əliyevin regionda yaratdığı yeni geosiyasi reallıq Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb oldu.

Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmlənməsində beynəlxalq təşkilatlarla əməkdaşlığın uğurla davam etdirilməsi də mühüm rol oynayır. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük təsisat, 120 üzv ölkəsi olan Qoşulmama Hərəkatına sədrliyinin daha bir il uzadılması respublikamıza yüksək



etimadın təsdiqidir. Beynəlxalq müstəvidəki fəaliyyətini çoxşaxəli istiqamətlər üzrə quran Azərbaycan 2021-ci ildə Türk Şurasına sədrliyini də uğurla başa vurdu. Ötən ilin noyabr ayında yaradılan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hər biri, eləcə də İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın öz ərazi bütövlüyünün təmin edilməsi üçün apardığı haqq savaşına, onun nəticələrinə dəstəklərini daim nümayiş etdiriblər. Uğurlu beynəlxalq siyasətin nəticəsi olaraq, keçən il NATO tərəfindən ölkəmizin ərazi bütövlüyü, suverenliyi bir daha dəstəklənib.

Ardı 4-cü səh.

2021-ci il ölkəmiz üçün uğurlu oldu

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu deyir ki, Vətən müharibəsində qazanılan qələbə sonrakı mərhələdə də ölkəmizin mövqelərini möhkəmlənməsinə xidmət etdi: "2021-ci ildə Azərbaycan cəyərən edən müxtəlif xarakterli proseslərə öz mill maraqlarına xidmət edəcək elementlər qatdı, bu proseslərin ümumi istiqamətlərinə təsir etdi."

TAP fəaliyyətinin ilk ilində Avropaya 7 milyard kubmetrdən çox qaz nəql etdi

Bu kəmərin ixracın coğrafiyasının genişləndirilməsinə də imkan verir

TAP (Trans-Adriatik Qaz Boru Kəməri) 2020-ci ilin son günündə istifadəyə verilib.

Odur ki, 2021-ci il kəmərin fəaliyyətinin birinci ili sayılır. Bu dövrdə kəmərin necə işləyib, ona bəslənən inam və ümid doğruldu bilibmi?

"Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan, Azərbaycanın Avropa bazarlarına ildə 10 milyard kubmetr qaz nəql etməsi nəzərdə tutulan TAP il boyu ilk, həm də böyük uğurlara imza atıb. Du-



bayda keçirilən "Gastech Awards 2021" mərasimində "İlin təbii qaz, LNG və ya hidrogen layihəsi" kateqoriyasında qalib elan olunması buna aydın misaldır. Qeyd edək ki, hər il keçirilən global "Gas-

tech" konfransı ərafasında təşkil olunan "Gastech Awards" mükafatları şirkətlərin və təşkilatların təbii qaz sektorundakı üstün nailiyyətlərinə görə verilir.

Ardı 4-cü səh.

◆ Dünya gündəmi

8 saatlıq görüşün nəticəsiz yekunu

ABŞ və Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı danışıqları uzanır

İsveçrənin Cenevrə şəhərində Rusiya və ABŞ nümayəndə heyətləri arasında təhlükəsizlik və strateji sabitliyin təminatına dair danışıqlar başa çatıb.

Amerika nümayəndə heyətini ABŞ Dövlət katibinin müavini Vendi Şerman, Rusiya Federasiyası nümayəndə heyətini xarici işlər nazirinin müavini Sergey Ryabkov təmsil ediblər.

Ümumilikdə iki ölkə rəsmiləri arasında diskussiya 8 saatə yaxın davam edib. Danışıqlar ABŞ-ın BMT-nin Cenevrə bölməsinin nəzdində daimi nümayəndəliyində jurnalistlərin iştirakı olmadan bağlı qapılar arxasında keçirilib.

Ardı 7-ci səh.

«Ağıllı» layihələr reallığa çevrilir

Prezident İlham Əliyevin lider qətiyyəti və islahatlarla sadiqliyi ən ağılsız ideyaları belə reallaşdırmaq gücünə qadirdir.

Bu gün işğaldan azad edilmiş ərazilərdə salınan kənd və şəhərlərin dünyanın müxtəlif ölkələrində analoqlarını axtarsaq, bizim mentalitete uyğun, bizi qane edən kamill nümunələri tapmaqda çətinlik çəkəcəyik. Ona görə ki, müasir dünyada yaranan "ağıllı" şəhərlər sıfırdan salınmayıb və onların əsrlərlə ölümlən qədim tarixi, tərəcəyi-halı var. Gəlin dünyada belə ağıllı şəhərlərdən ən məş-



hurlarını sayaq: Melburn, Barselona, Tokio, Berlin, Seul, Çikaqo... Amma onları heç birini Qarabağda tikilən şəhər və kəndlərlə müqayisə etmək mümkün deyil. Birincisi, bu şəhərlər qədimdir, ek-səriyyətinin əsrlərlə ölçülən

yaşı var. "Smart" sistemlər bu şəhərlərdə tədricən inkişaf etmiş, müxtəlif innovasiya və texnologiyaların tətbiqi sayəsində bu günkü müasir görkəmlərini almışdır.

Bax: səh. 6



“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 779; 2016, № 1, maddə 21, № 2 (I kitab), maddə 206, № 6, maddə 972; 2017, № 3, maddə 340; 2019, № 5, maddə 802; Azərbaycan Respublikasının 2021-ci il 30 sentyabr tarixli 379-VIQD nömrəli Qanunu) 20.0.20-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergü ilə əvəz olunsun və aşağıdakı məzmununda 20.0.21-ci maddə əlavə edilsin:

“20.0.21. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedicisi sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə

müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı - 2021-ci il oktyabrın 15-dən 5 il müddətinə.”.

Maddə 2. Bu Qanun 2021-ci il oktyabrın 15-dən tətbiq edilir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 dekabr 2021-ci il

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 443-VIQD nömrəli Qanununun tətbiqi və

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 443-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.21-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 20.0.21-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 443-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 801; 2016, № 2 (II kitab), maddə 260, № 6, maddə 1022; 2017, № 8, maddə 1521) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1-1-ci bənddə “və 20.0.20-ci (birinci və ikinci hallarda)” sözləri “, 20.0.20-ci (birinci və ikinci hallarda) və 20.0.21-ci” sözləri ilə əvəz edilsin;

3.2. 3.7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergü işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmununda 3.8-ci bənd əlavə edilsin:

“3.8. həmin Qanunun 20.0.21-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi nəzərdə tutulur.”.

4. Bu Fərman 2021-ci il oktyabrın 1-dən tətbiq edilir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 yanvar 2022-ci il

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq **qərara alır**:

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 167; 2001, № 11, maddə 691; 2002, № 12, maddə 706; 2004, № 3, maddə 133; 2005, № 8, maddə 684; 2008, № 2, maddə 49, № 5, maddə 342; 2010, № 11, maddə 937; 2013, № 5, maddə 482; 2017, № 7, maddə 1261; 2018, № 6, maddə 1173; 2019, № 1, maddə 22; 2021, № 3, maddə 213) 41-ci maddəsinin 3-cü hissəsi-

nin birinci abzasına aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

“Əmlak hüquqlarının kollektiv əsasında idarə edən təşkilatların fəaliyyətinin bu Qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsə nəzarət müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir.”.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2021-ci il

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 435-VIQD nömrəli Qanununun tətbiqi və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 435-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 41-ci maddəsinin 3-cü hissəsinin birinci abzasının ikinci cümləsində “qurum” dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur.

2. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”

Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 168; 2009, № 8, maddə 630; 2018, № 6, maddə 1211; 2021, № 3, maddə 226, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 noyabr tarixli 2983 nömrəli Sərəncamı) 2.1-ci və 2.3-cü bəndlərində “birinci bəndində, ikinci bəndinin” sözləri “birinci və ikinci abzaslarının” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 435-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 yanvar 2022-ci il

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), mad-

dələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334, № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211, № 6 (I kitab), maddələr 541, 551, 555, № 7, maddələr 698, 711, № 8, maddə 894; Azərbaycan Respublikasının 2021-ci il 30 sentyabr tarixli 378-VIQD və 380-VIQD nömrəli qanunları) 164.1.55-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergü işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmununda 164.1.56-cı maddə əlavə edilsin:

“164.1.56. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedicisi sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı - 2021-ci il oktyabrın 15-dən 5 il müddətinə.”.

Maddə 2. Bu Qanun 2021-ci il oktyabrın 15-dən tətbiq edilir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 dekabr 2021-ci il

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının

2021-ci il 24 dekabr tarixli 442-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi

Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında”

Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi

Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli

393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 442-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.56-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 164.1.56-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 442-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007,

№ 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521; 2018, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599; 2019, № 8, maddələr 1396, 1407; 2020, № 5, maddə 560, № 11, maddə 1356, № 12 (I kitab), maddə 1504; 2021, № 1, maddə 35, № 3, maddə 220, № 4, maddə 323, № 6 (I kitab), maddə 585) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bəndə “164.1.54-cü” sözlərindən sonra “, 164.1.56-cı” sözləri əlavə edilsin;

3.2. 1.48-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergü işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmununda 1.49-cu bənd əlavə edilsin:

“1.49. həmin Məcəllənin 164.1.56-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi nəzərdə tutulur.”.

4. Bu Fərman 2021-ci il oktyabrın 15-dən tətbiq edilir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 yanvar 2022-ci il

M.Ə.Salmanovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Məmməd Əhəd oğlu Salmanov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 yanvar 2022-ci il

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899; 2021, № 5, maddə 443, № 6 (I kitab), maddə 584, № 9, maddə 984) ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın 32-ci hissəsinin sonundan nöqtə işarəsi çıxarılaraq aşağıdakı məzmununda 33-cü hissə əlavə edilsin: “33. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi.”.

2. Bu Fərman 2021-ci il oktyabrın 15-dən tətbiq edilir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 yanvar 2022-ci il

Türk Dövlətləri Təşkilatı Qazaxıstana güclü dəstəyini və həmrəyliyini bir daha təsdiqləyib - BƏYANAT



Əvvəlki 1-ci səh.

Beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə riayət edilməsindən vacibliyi qeyd edilmiş, Qazaxıstan hökumətinin Konstitusiyası quruluşunu dəyişməyə yönəlmis terrorçulara, ekstremistlərə və cinayətkarlara qarşı həyata keçirdiyi antiterror əməliyyatları dəstəklənib. Eyni zamanda, “Türk Dünyasına Baxış 2040” sənədinin milli və beynəlxalq çağırışlar qarşısında koordinasiya, əməkdaşlıq və qarşılıqlı yardım üçün bələdçi olduğu di-

qət çəkilib. Təşkilat hazırkı böhrandan çıxmaq üçün lazım gələrsə, Qazaxıstan xalqını və hökumətini dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib. Habelə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qardaş Qazaxıstan xalqının güzəranını və rifahını daha da yaxşılaşdırmasına yönəlmis islahat gündəliyini dəstəklənib.

Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurası bu məsələdə sıx əməkdaşlıq və məsləhətləşmələri davam etdirməyi qərara alıb.

“Azərbaycan qardaş Qazaxıstandakı mövcud vəziyyəti dərin narahatlıqla izləyir”

Azərbaycan qardaş Qazaxıstandakı mövcud vəziyyəti dərin narahatlıqla izləyir. Ötən həftə baş verən hadisələrin insanların tələfatı və yaralanması ilə nəticələnməsi xüsusilə təəssüf doğurur. Bununla əlaqədar ölənlərin ailələrinə, yaxınlarına və bütün qazax xalqına dərin hüznü başsağlığı verir, yaralıların tezliklə şofa tapmasını diləyirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhan Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda baş verən son hadisələrlə bağlı növbədənənar iclasında çıxışı zamanı ifadə edib.

Nazir bildirib ki, Azərbaycan Qazaxıstanda vəziyyətin tezliklə normalaşdırılmasına və qanunun aliliyinin bərpasını tələb edir. İctimai asayişə xələf gətirən, fundamental insan hüquqlarına və və-



təndaşların azadlıqlarına təhdid törədən gücdən qanunsuz istifadə və zorakılığa heç bir bəraət qazandırılmaz, buna görə də qətiyyətlə pislənməli və rədd edilməlidir.

“Biz Qazaxıstan xalqının və hökumətinin müdrikliyinə və qabiliyyətinə inanırıq. Biz inanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra qazandıq əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq və sağlam düşüncə qalib gələcək.

Bu baxımdan Türk Dövlətləri Təşkilatının üzünə mühüm vəzifə

düşür. Təşkilat üzv dövlətlər arasında həmrəylik üzərində qurulub və bu çətin zamanda qazax bacı və qardaşlarımızın yanında olmaq bizim ümumi məsuliyyətimizdir”, - deyir C.Bayramov əlavə edib.



QARABAĞ DİRÇƏLİŞ YOLUNDADIR



Əvvəli 1-ci səh.

Ordumuzun Şuşa şəhərini düşməndən azad edərək istifadə etdiyi çıxır-yolun əbədləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən "Zəfər yolu" adlandırılan bu avtomobil yolunun inşası dövlət başçısının daimi nəzarəti altında idi. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihənin icrası ilin bütün fəsilərində çətin relyef şəraitində, sərt qayalar yarılaraq həyata keçirildi. Vətən müharibəsində qələbənin birinci ildönümü ərəfəsində - 2021-ci il noyabrın 7-də yolun açılışı oldu. Bu yolun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandıdığı parlaq Qələbənin simvoludur. Qısa vaxtda icra olunan və dünyada analoqu olmayan bu layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və Prezident İlham Əliyevin qətiyyəti bütün dünyaya göstərdi.

Başlanğıcı Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik "Zəfər yolu" Füzuli, Xocavənd, Xocalı rayonlarının ərazisindən keçməklə Şuşa şəhərinə qədər uzanır, qeyd edilən rayonların onlarca yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksəkseviiy-yöllü həyat və yaşayış standartının yaradılmasına xidmət edir.

İlk icrasına başlanılan layihə

İşğaldan azad olunmuş ərazilərdə ilk icrasına başlanılan layihə Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolunun yenidənqurulması oldu. Strateji mövqedə yerləşən Suqovuşan Vətən müharibəsində işğaldan azad edilən ilk iri yaşayış məntəqələrindən biridir. Prezident İlham Əliyev 2020-ci il oktyabrın 3-də özünün rəsmi "Twitter" səhifəsində Suqovuşanın azad olunduğunu bəyan etdi. Həmin gün Tərtər Talış kəndi də işğaldan azad edildi.

Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının bərpası onların azad edilməsindən dərhal sonra başlandı. Prezident İlham Əliyevin tapşırığı ilə hələ döyüşlərin davam etdiyi günlərdə yeni yolun çəkilişinə start verildi. Suqovuşan və Talışın işğaldan azad edilməsinin birinci ildönümündə, 2021-ci il oktyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə yeni avtomobil yolunun açılışı oldu. Ümumi uzunluğu 28,5 kilometr, eni 9 metr olan yol 2 hərəkət zolağından ibarətdir. Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan yol 21, Suqovuşandan Talış kəndinə doğru uzanan yol isə 7,5 kilometrdir. Yolda aparılan tikinti işləri inşaat norma və qaydalarına uyğun yüksək keyfiyyətlə həyata keçirilib. Yolboyu layihə üzrə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkil üçün digər zəruri infrastruktur yaradılıb.

Xatırladaq ki, Suqovuşana və Talışa gedən avtomobil yolu ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilmişdi. Bu yol uzun müddət düşmənlə tapdağı altında olduğundan tamamilə sıradan çıxmışdı.

Bu avtomobil yolu Naftalan şəhərindəki uzadıdır. Ötən il oktyabrın 3-də Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoydu. Talış kəndindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə keçməklə Naftalan şəhərinə doğru yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin etməklə bərabər, bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək. Bu yolun istifadəyə verilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq. Yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək.

Əhmədbəyli-Füzuli-Şuşa yolu

Qarabağ və Şərqi Zəngəzurda digər yol layihələri də icra olunmaqdadır. Bunlardan biri 81,6 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoludur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında

mühüm rol oynayacaq yol infrastrukturunu layihələndirən olan və Prezident İlham Əliyevin ötən il yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Bu yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən bu avtomobil yolunun ilk 48 kilometr 6, 48-81,6 kilometr arası isə 4 hərəkət zolağından ibarət olacaq.

Birinci texniki dərəcəli olan bu yol boyu 7 tunelin tikintisi aparılır. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundan ayrılan və məşhur "İsa bulağı"ndakı inşa olunancaq yol üzərində də tunelin tikinti işləri davam edir.

Füzuli-Hadrut yolu

Ötən il martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında oldular. Qeyd edək ki, bu, dövlət başçısının işğaldan azad edilmiş ərazilərə 2021-ci il ərzində sayca üçüncü səfəri idi.

Füzuli-Hadrut yolunun da təməli həmin gün qoyuldu. "Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağıam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir", - deyərək Prezident İlham Əliyev təməlqoyma mərasimində bildirdi.

Bu yol başlanğıcını "Zəfər yolu"ndan götürür və inşa edilmişdə olan Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri də inşa edilir. Bu yol Füzuli və Xocavənd rayonlarının ərazisini əhatə edir.

Hadrut-Cəbrayıl-Şükürbəyli yolu

Hadrut-Cəbrayıl-Şükürbəyli yolunun da təməli 2021-ci il martın 15-də qoyuldu. Təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilib. Başlanğıcını Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 43 kilometrdir.

Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Yol işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli ötən il aprelin 26-da qoyuldu. Bu yol Zəngəzur dəhlizinin bir hissəsi olaraq mühüm strateji əhəmiyyət daşıyır.

Strateji əhəmiyyətə malik avtomobil yolu başlanğıcını Füzulidən Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Avtomobil yolunun uzunluğu 123,8 kilometrdir. Dövlət başçısının tapşırığına əsasən, Əhmədbəyli-Horadiz-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, 6 və 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 76 ki-



Zəfərin yolları

Qarabağ və Şərqi Zəngəzurda 13 layihə üzrə 752 kilometr yeni yol çəkilir

İstifadəyə verilən yollar:

- "Zəfər yolu" - 101 km (Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını əhatə edir)
- Suqovuşan və Talış yolu - 28,5 km (Tərtər rayonu)

İnşası davam etdirilən yollar:

- Əhmədbəyli-Füzuli-Şuşa yolu - 81,6 km (Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını əhatə edir)
- Füzuli-Hadrut yolu - 13 km (Füzuli və Xocavənd rayonlarının ərazisini əhatə edir)
- Hadrut-Cəbrayıl-Şükürbəyli - 43 km (Xocavənd və Cəbrayıl rayonlarının ərazisini əhatə edir)
- Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu - 123,8 km (Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisini əhatə edir)
- Bərdə-Ağdam yolu - 44,5 km (Bərdə və Ağdam rayonlarının ərazisini əhatə edir)
- Füzuli-Ağdam yolu - 64,8 km (Füzuli və Ağdam rayonlarının ərazisini əhatə edir)
- Toğanalı-Kəlbəcər-İstisu yolu - 80,7 km (Kəlbəcər və Göygöl rayonlarının ərazisini əhatə edir)
- Kəlbəcər-Laçın yolu - 72,3 km (Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edir)
- Xudafərin-Qubadlı-Laçın yolu - 56,4 km (Cəbrayıl, Qubadlı və Laçın rayonlarının ərazisini əhatə edir)
- Xanlıq-Qubadlı yolu - 14 km (Qubadlı rayonunun ərazisini əhatə edir)
- Qubadlı-Eyvazlı yolu - 28,5 km (Qubadlı rayonunun ərazisini əhatə edir)



lometrik hissəsinin 3 gediş-3 gəliş olmaqla 6, qalan 48 kilometrlik hissəsi isə 2 gediş-2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Bu yol Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir. Hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür. Layihəyə uyğun olaraq yol boyunca 3 avtomobil tunelinin, 23 avtomobil körpüsünün, 8 yol ötürücüsünün, 50 yeraltı, 5 yerüstü keçidin inşası nəzərdə tutulur.

Bərdə-Ağdam yolu

Bərdə-Ağdam avtomobil yolunun təməli 2021-ci il mayın 28-də - Prezident İlham Əliyevin Ağdam səfəri zamanı qoyuldu. Bu layihə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir.

Prezident İlham Əliyevin tapşırığına əsasən 44,5 kilometrlik bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olacaq. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək. Birinci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 8 nöqtədə gəriyə dönmə hissələrinin yaradılması, 24 yerdə isə avtobus dayanacaqlarının inşası həyata keçiriləcək.

Toğanalı-Kəlbəcər-İstisu yolu

Ötən il Kəlbəcər və Laçın rayonlarında da avtomobil yollarının yenidən qurulmasına başlanılıb. Toğanalı-Kəlbəcər-İstisu yolu hazırda Kəlbəcər istiqamətində icra olunan mühüm yol layihələrindən biridir. Göygöl və Kəlbəcər rayonları birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 kilometr təşkil edir. Gələcək inkişaf planı nəzərə alınmaqla bu yol 2-4 hərəkət zolaqlı və birinci və ikinci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalılıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin ikinci texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulur. Tunel və körpü olan hissələrdə isə birinci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır.

Layihənin 16-cı km-lik hissəsindən Murovdag silsiləsi başlanı və yüksəklik 1900 metrdir Murovdag zirvəsində 3250 metrə qədər artır. Burada mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bu ərazilərdə inşa ediləcək dolaqlara əlavə özlü əsaslı istinad divarları tikiləcək belə qış fəslində güclü qar və şaxtılı hava şəraitində yol təhlükəsiz istismarı mümkün olmayacaq. Bölgədə sərt qayaların olması səbəbindən yolun tikildiyi ərazidə tikinti texnikalarının hərəkət qabiliyyəti də məhdudlaşır. Mövcud yoldan istifadə edərkən Murovdag zirvəsindən enişdə də eyni çətinliklər yaranır. Yolda maillik 16-28 faiz arası dəyişir. Əgər yol 7 faiz mailliklə tikilsə, mövcud 16,5 kilometrlik yolun uzunluğunu dolaylıla daha 15 kilometr uzadılması tələb olunur. Bu üzdən çətin relyefə malik ərazidə 31,5 kilometrlik yolun tikilməsi əvəzinə bu hissənin Murovdag silsiləsinin altından 11,7 kilometrlik tunel ilə keçilməsi daha məqsəduyğun hesab edilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.

Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,3 kilometr olacaq. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altı keçid və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. Prezident İlham Əliyev avqustun 17-də Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyub.

Xatırladaq ki, 2021-ci il iyulun 28-də Prezident İlham Əliyev "Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən ilkin olaraq 10 milyon manat ayrılıb.

Kəlbəcər-Laçın yolu

Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,3 kilometr olacaq. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altı keçid və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. Prezident İlham Əliyev avqustun 17-də Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyub.

Xudafərin-Qubadlı-Laçın yolu

İşğaldan azad olunmuş ərazilərdə Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları da yenidən qurulur. Başlanğıcını Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56,4 kilometr təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 kilometr olan yeni avtomobil yolunun da inşası icra olunur. Qeyd edilən yolların ümumi uzunluğu 70,4 kilometrdir.

Qubadlı-Eyvazlı yolu

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu işğaldan azad edilmiş ərazilərdə birinci texniki dərəcəyə uyğun olaraq inşa olunur. Qubadlı şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu işğaldan azad edilmiş ərazilərdə birinci texniki dərəcəyə uyğun olaraq inşa olunur. Qubadlı şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu işğaldan azad edilmiş ərazilərdə birinci texniki dərəcəyə uyğun olaraq inşa olunur. Qubadlı şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

Qubadlı-Eyvazlı yolu

Qubadlı-Eyvazlı avtomobil yolu da işğaldan azad edilmiş rayon və kəndlərin inkişafında böyük rol oynayacaq. Dördüncü texniki dərəcəli avtomobil yolunun uzunluğu 28,5 kilometrdir. Yolun 8 kilometrlik hissəsində torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri artıq başa çatıb.

Hazırda Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən və çətin relyefə malik ərazidən keçən avtomobil yolunun layihənin enin alınması üçün qaya qurultları dağıdılmaqla torpaq yatağının tikintisi işləri davam etdirilir.

Xüsusi texnikalardan istifadə olunmaqla icra olunan işlər zamanı yol genişləndirilərək profile salınır və dördüncü texniki dərəcəyə uyğun torpaq yatağı inşa edilir. Qubadlı-Eyvazlı avtomobil yolu işğaldan azad edilmiş Qubadlı şəhəri daxil olmaqla, Mahmudlu, Xidirlı, Məlikəhmədli, Qudanlı, Davudlu və Eyvazlı kəndlərinin ərazisindən keçir.

Füzuli-Ağdam yolu

Ağdamla Füzuli arasında da yeni yol çəkilir. Yolun təməli ötən il oktyabrın 17-də Füzulinin işğaldan azad edilməsinin birinci ildönümündə qoyuldu. Uzunluğu 64,8 kilometr, eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaq. Layihəyə uyğun olaraq yolboyu körpülərin, avtobus dayanacaqlarının və digər yol infrastrukturunun inşası nəzərdə tutulub. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yol inşası Bərdədən Füzuliyədək insanların rahat gediş-gəlişini təmin edəcək.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri davam edir. Görünən odur ki, cəmi bir neçə ildən sonra Qarabağ və Şərqi Zəngəzurda ən mükəmməl avtomobil yolları şəbəkəsi formalaşacaq.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri davam edir. Görünən odur ki, cəmi bir neçə ildən sonra Qarabağ və Şərqi Zəngəzurda ən mükəmməl avtomobil yolları şəbəkəsi formalaşacaq.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri davam edir. Görünən odur ki, cəmi bir neçə ildən sonra Qarabağ və Şərqi Zəngəzurda ən mükəmməl avtomobil yolları şəbəkəsi formalaşacaq.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri davam edir. Görünən odur ki, cəmi bir neçə ildən sonra Qarabağ və Şərqi Zəngəzurda ən mükəmməl avtomobil yolları şəbəkəsi formalaşacaq.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri davam edir. Görünən odur ki, cəmi bir neçə ildən sonra Qarabağ və Şərqi Zəngəzurda ən mükəmməl avtomobil yolları şəbəkəsi formalaşacaq.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri davam edir. Görünən odur ki, cəmi bir neçə ildən sonra Qarabağ və Şərqi Zəngəzurda ən mükəmməl avtomobil yolları şəbəkəsi formalaşacaq.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri davam edir. Görünən odur ki, cəmi bir neçə ildən sonra Qarabağ və Şərqi Zəngəzurda ən mükəmməl avtomobil yolları şəbəkəsi formalaşacaq.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri davam edir. Görünən odur ki, cəmi bir neçə ildən sonra Qarabağ və Şərqi Zəngəzurda ən mükəmməl avtomobil yolları şəbəkəsi formalaşacaq.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri davam edir. Görünən odur ki, cəmi bir neçə ildən sonra Qarabağ və Şərqi Zəngəzurda ən mükəmməl avtomobil yolları şəbəkəsi formalaşacaq.



Qurucu rəhbər, global lider, müzəffər komandan

Qafqazın ən böyük büdcəsi

Azərbaycanın 2022-ci il dövlət büdcəsi Ermənistanın 4, Gürcüstanın isə 3 dəfə çoxdur

Əvvəli 1-ci səh.

ÜDM-in büdcəyə cəlb olunma faizi nə qədər azdırsa, dəyər yaradıcıların əlinə sosial-iqtisadi inkişaf üçün bir o qədər artıq vəsait qalır.

Beləliklə, 2022-ci il büdcəsinin gəlirləri ötən ilə müqayisədə 980 milyon manat, xərcləri isə 431 milyon manat artmışdır. Gəlirlər 2021-ci ilə müqayisədə 5,4 faiz, xərclər 4,7 faiz çoxdur.

Azərbaycanda büdcədə böyük artım olduğu halda qonşu Gürcüstanda vəziyyət fərqlidir. Burada dövlət büdcəsindən gəlirlər 19,2 milyard ləri (təxminən 6,2 milyard dollar) müəyyən edilib. Bunlardan 17,3 milyard ləri (təxminən 5,6 milyard dollar) büdcə vəsaitləri, 1,9 milyard ləri (təxminən 615 milyon dollar) donorların vəsaitləridir. 2022-ci ildə dövlət büdcəsinə daxil olmaları 19,4 milyard ləri (təxminən 6,3 milyard dollar) nəzərdə tutulub. Vergi daxilolmaları ÜDM-in 23,5 faizini təşkil edəcək və növbəti illərdə də eyni səviyyədə qalacaq. 2022-ci ildə ümumi cari xərcləri 14,2 milyard ləri (təxminən 4,6 milyard dollar) olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-in 22,8 faizini təşkil edir. Əsaslı xərclər 5,5 milyard (təxminən 1,7 milyard dollar) ləri və ya ÜDM-in 8,5 faizi həcmində olacaq.

2022-ci ilin sonuna qədər Gürcüstan hökumətinin borcunun maksimal həddi ÜDM-in 60 faizi limiti ilə ÜDM-in 51,7 faizi səviyyəsində müəyyən edilib. Dövlət büdcəsinin yekun variantına əsasən, 2022-ci ildə real ÜDM-in 6 faiz, yaxın illərdə isə orta hesabla 5,5 faiz səviyyəsində artacağı gözlənilir. Beləliklə, Azərbaycan büdcəsi Gürcüstanla müqayisədə az qala 3 dəfəyə yaxın artmışdır.

Cari il üçün Ermənistan büdcəsinin ümumi gəlirləri 17,5 faiz artaraq 1 trilyon 946 milyard drama (təxminən 4,05 milyard dollar) qatacaq. Xərclər 2 trilyon 184 milyard dram (təxminən 4,55 milyard dollar) təşkil edəcək ki, bu da 2021-ci ilin büdcə layihəsi ilə müqayisədə təxminən 18 faiz və ya 2021-ci ildə reallaşdırılmış büdcədən 9 faiz çoxdur. Bu da o deməkdir ki, Azərbaycanın 2022-ci il üçün büdcəsi Ermənistanla müqayisədə 4 dəfə artıq olacaq.

Azərbaycanın hərbi büdcəsi Ermənistanın 3,7 dəfə, Gürcüstanın isə 9,1 dəfə çoxdur

Cənubi Qafqaz ölkələrinin büdcələrində maraqlı doğuran məqamlardan biri də hərbi xərclərə bağlıdır. Ölkəmizdə 2022-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri 96 milyon manat azaldılarsa da, yene də kifayət qədər böyük rəqəmdir: 4 milyard 490 milyon və ya 2,7 milyard dollar. Yəni bir tərəfdən ordu quruculuğu prioritet olaraq qalır, bu məqsədlər üçün silahlar almaq və hərbi sənayeni inkişaf etdirmək üçün kifayətlər; digər tərəfdən isə Azərbaycan həm də göstərir ki, silahlanma yarışına çıxmayıb. Büdcədə digər istiqamətlər üzrə də xərclər ciddi artım var.

Qonşu Gürcüstanın hərbi xərcləri cari il üçün cəmi 918 milyon ləri və ya 298 milyon dollar təşkil edəcək. Bu isə Azərbaycanla müqayisədə təxminən 9,1 dəfə azdır.

Büdcəyə əsasən Ermənistan cari ildə orduşuna 345 milyard dram və ya 724 milyon dollar ayıracaq. Müdafiə sahəsindəki xərclər 2021-ci ilə nisbətən cəmi 1,3 faiz artıb. Ən diqqətçəkən məqam isə odur ki, müdafiə xərcləri sosial təminat və dövlət idarəetməsi xərclərindən sonra üçüncü yerdədir. Başqa sözlə, dövlət borcunun idarə edilməsinə və dövlət aparatının qorunmasına özündə cəmləşdirən dövlət idarəçiliyinə ölkənin müdafiəsindən daha çox pul ayrılır.

Bütün hallarda aparılan müqayisələr o qənaətə gəlməyə əsas verir ki, Ermənistan ötən ilə nisbətən hərbi xərcləri artırırsa da, Azərbaycanla ayaqlaşmaq gücündə deyil. Ən azından ona görə ki, Azərbaycanın müdafiə meqsədləri xərcləri Ermənistanla müqayisədə təxminən 3,7 dəfədən artıq olacaq.

Ermənilərin 47,6 faizi yoxsulluq içində yaşayır

Ermənistan iqtisadi durum əhəlinin azalması fonunda pisləşir. Hazırda Ermənistan əhəlinin təxminən yarısı - 47,6 faizi yoxsulluq içində yaşayır. Ümumiyyətlə, bu ölkədə yoxsulların 51,1 faizini kənd, 48,9 faizini isə şəhər sakinləri təşkil edir.

Ermənistan Statistika Komitəsinin Məişət statistikası departamentinin rəhbəri Lusine Markosyan "Past" nəşrinə bildirdi ki, əhəlinin ekseriyəti bütün gəlirlərini yalnız ərzaq almağa yönəldir. Qeyd olunur ki, ölkədə yemək üçün pulu olmayan əhəlinin əsas hissəsi kəndlərdə yaşayır ki, bu da bir neçə amillə izah olunur: ya insanlar torpağı becərməyiblər və ya ilin məhsulu pis olub. Bu hal hər il təkrar olunursa, deməli, bu, hökumətin ölkədə aparıldığı uğursuz əqrar siyasətin göstəricisi kimi qəbul edilə bilər.

Qafqaz Araşdırmaları Resurs Mərkəzinin məlumatına görə, 2021-ci ilin avqustunda keçirilən sorğuda respondentlərin 51 faizi son bir ildə ərzaq almaq üçün pul çatışmazlığından qorxdularını, 10 faizi isə bütün gün ac qalmalı olduqlarını bildirdi. "Desoqutun" analitik mərkəzinin eksperti Liya Amirxanyan belə vəziyyətin yaranmasına səbəb kimi xüsusən son iki ildə baş verən yüksək inflyasiyanı göstərir. Qiymətlərin xüsusən ərzaq və həyatı əhəmiyyətli mallarda artdığını bildiren Amirxanyan bildirdi: "Koronavirus açıq şəkildə göstərdi ki, Ermənistan iqtisadiyyatının böhranla mübarizə üçün immuniteti yoxdur. Bu da öz növbəsində 2019-cu ildə iqtisadi inqilab və misli görünməmiş iqtisadi artımla bağlı bəyanatların əsassızlığını ortaya qoydu". O, ilin sonunda yoxsulluq səviyyəsinin 2020-ci ildəkindən xeyli yüksək olacağını proqnozlaşdırır və bunda hökumətin vətəndaşlarına etdiyi "sürprizlərin" rol oynayacağını bildirdi: "Əhəlinin gəlirlərində heç bir müsbət dəyişiklik yoxdur".

Bu da Ermənistanı ciddi iqtisadi çətinliklər gözlədiyini göstərir və bu halda büdcə gəlirləri üzrə proqnozların icrası da problemlidir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Əvvəli 1-ci səh.

Müharibədə ağır məğlubiyyətə uğramış Ermənistan bir müddət vəziyyətin dəyişəcəyinə ümid edirdi. Yeni kənardan gələn təlimatlar əsasında revanşçı meyilləri gücləndirdi. Azərbaycan tərəfi təcavüzkar Ermənistanın tənqidatlarının qarşısını almaqla yanaşı, hərbi qələbəmizin siyasi elementlərini daha da gücləndirməyə nail olurdu. Ötən il yanvar ayının 11-də baş tutmuş Moskva görüşü Ermənistanın vəziyyəti dəyişmək istiqamətindəki cəhdlərinin fiaskosunun başlanğıcı oldu. 10 noyabr birgə bəyanatının imzalanmasından iki ay sonra Moskva da məhiyyət etibarilə həmin sənədin davamı olan növbəti sənədin imzalanması prosesinin inkişaf prinsiplərini müəyyən etməyə imkan verdi. Ermənistanın baş naziri N.Paşinyan ölkəsinin və özünün mövqelərini yaxşılaşdırmasını şərtləndirə biləcək hər bir element yarda bilmədi. Moskva sənədində yer alan məqamlar postmünaqişə mərhələsində Azərbaycanın baxışlarına uyğun idi. Moskva sənədində status, hərbi əsirlər məsələsinə ümumiyyətlə toxunulmur. Artıq olmayan münaqişənin ATOT-in Minsk qrupu çərçivəsində tənzimlənməsi məsələsi müzakirə predmeti olmadı".

Elşad Mirbəşir oğlu 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə dəfə yerli və nüfuzlu xarici media təmsilçilərinə verdiyi müsahibələrin, fevralın 26-da keçirilmiş mətbuat konfransının əhəmiyyətini xüsusi qeyd edərək bildirdi ki, Xocalı soyqırımının 29-cu ildönümünə təsadüf edən həmin mətbuat konfransında dövlət başçısı Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayət haqqında bir daha dünya ictimaiyyətinə məlumatlandırıldı, Ermənistanın terrorçu dövlət məhiyyətinə növbəti dəfə açıdı. Prezident mətbuat konfransı zamanı Ermənistanla sülhün əldə olunmasını şərtlərini bəyan etdi. Birgə bəyanatın şərtlərinə əməl olunmasını sonrakı addımların atılması üçün əsas prinsip olduğu diqqətə çatdırıldı: "Görünən realiti həm də ondan ibarətdir ki, Azərbaycanın mövqeləri dünya tərəfindən qəbul olunur. Çünki ölkəmiz ədalətli mövqeyə malik idi və ölkə Prezidenti də istənilən təsiri tribunadan, istənilən platformada və ədalətli mövqələrimizi ciddi argumentlərlə əsaslandırırıq. Azərbaycanın dostları güc mövqeyimizi, qələbəmizi alqışladılar. Məsələn, ötən il martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV Zirvə toplantısı keçirildi. Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri Vətan müharibəsində qələbə qazanaraq, torpaqlarını işğalçılardan təmizləyən Azərbaycanı təbrik etdi. Həsab edirik ki, bu, kifayət qədər əhəmiyyətli hadisə idi. Çünki İqtisadi Əməkdaşlıq Təşkilatı kimi təsiri bir platforma çərçivəsində belə bir mövqeyin sərgilənməsi ölkəmizin ədalətli mövqeyinin qəbul olunmasına, dəstəklənməsinə dəlalət edirdi. Təbii ki, müvafiq olaraq, Ermənistanın da işğalçı dövlət obrazı bir daha qabardıldı. Bu, beynəlxalq informasiya mübarizəsində ölkəmizin öz mövqelərini gücləndirməsi baxımından da olduqca təsiri idi. Zirvə toplantısında videoforumatda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dost ölkələrə öz təşəkkürünü bildirməklə yanaşı, Ermənistanın Azərbaycanla qarşı tərəfdəki hərbi cinayətlərdən də geniş bəhs etdi. Bu da dünyanın növbəti dəfə məlumatlandırılması və yaddaşların yenilənməsi baxımından olduqca əhəmiyyətli idi".

Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu ötən ilin ən yaddaqalan hadisələrindən biri kimi iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti tərəfindən işğaldan azad edilmiş Füzuli rayonunda qarşılmasını qeyd etdi. Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq Qarabağda qardaş ölkənin rəhbərinin qarşılmasını baş tutdu. Bu, tarixi hadisə idi. Belə ki, bütün dünyanı diqqəti vaxtilə Ermənistanın işğalı altında olmuş ərazilərə yönəldi. Digər tərəfdən dünya ictimaiyyəti erməni vandalizminin izlərini gördü. Bu həm də işğaldan azad etdiyimiz ərazilərdə tam suverenliyimizin bərpa olunduğunu əyani nümayiş idi. Prezident İlham Əliyev Qarabağda reallaşdırılan və həyata keçiriləcək tikinti-quruculuq işləri ilə bağlı Rəcəb Tayyib Ərdoğanın məlumatlandırmaqla ərazilərdə effek-

Azərbaycan regionda aktiv rol oynayan dövlətdir

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin fikrincə, bütün dünyanın ölkəmizin ikinci Qarabağ savaşında qazandığı möhtəşəm qələbə sayəsində yaratdığı yeni reallıqları qəbul etməsi siyasi baxımdan çox önəmli bir məsələdir. 2021-ci ilin siyasi təqvimini yanvarın 11-də Moskva qərarlaşdırılan üçtərəfli görüş və 10 noyabr bəyanatının regionda mövcud kommunikaşiyaların, həmçinin Azərbaycan və Naxçıvan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəalar özündə ehtiva edən müqavilənin imzalanması ilə başlandı. Moskva imzalanmış müqavilə ilə Ermənistanın üzərinə qəti öhdəlik qoyuldu, eləcə də tərəflər ara-

AMİP sədri ötən il Zəngəzur dəhlizinin Azərbaycan hissəsində təməlləşdirilməsinə əsaslı töhfə verən Azərbaycanın əhəmiyyətini, bu dəhlizin regionun gələcəyi üçün olduqca vacib olduğunu da qeyd edir. O, yola saldıığımız il mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada "Xarıbülbül" musiqi festivalı, avqustun 30-da Vaqif Pözeziya Günlərinin təşkilini olduqca mühüm hadisə kimi qiymətləndirir. AMİP sədrinin fikrincə, Vaqif Pözeziya Günlərinin işğal dövründə erməni vandalları tərəfindən dağıdılan, amma qısa müddət ərzində əvvəlki görkəminə qaytarılan məqbarın ölümlə də keçirilməsi önəmli faktlardır. Bu tədbir həm də işğaldan azad ediləndən sonra Şuşada təşkil olunan ilk pözeziya günləri kimi yaddaşlara yazıldı.

önəmli addımlar atıldığını deyir. Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması tariximizin ən əlamətdar günlərindən biri kimi yadda qalacaq: "Hər iki ölkənin ümumi maraqlarının qorunmasına imkanların birləşdirilməsinə, müştərik maraqların qorunmasına, beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən Şuşa Bəyannaməsi Bakı və Ankaranın başçılığında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasına start verilmə kimi dəyərləndirilməlidir. Bu saziş 2021-ci ildə regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyanın dağıdılmasına vasilə oldu. Bu isə birnəməli olaraq, regional vəziyyətin bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcəyini zəruri edir. Ona görə də iki qardaş ölkə arasında qəbul edilmiş və imzalanmış Şuşa Bəyannaməsi kimi önəmli hadisədən sonra Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurası liderlərinin VIII zirvə görüşündə Türkdillli Təşkilatının yaradılması barədə qərarın verilməsi ilin əlamətdar hadisəsinə çevrildi".

Azərbaycanın global siyasi nüfuzunu yüksəldən QƏLƏBƏ

Prezident İlham Əliyevin regionda yaratdığı yeni geosiyasi realiti
ötən il respublikamızın beynəlxalq mövqelərini daha da möhkəmləndirdi

tiv məskunlaşdırmanın aparılacağı gününə uzaqda olmağın mesajını verdi. "Bu baxımdan ötən il iyun ayının 15-i tarixi həm də Azərbaycan və Türkiyə münasibətlərində yeni siyasi hadisə səhifəsi kimi yadda qaldı. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalandı. Bu bəyannamənin imzalanması həm ayrı-ayrılıqda Azərbaycan və Türkiyə əməkdaşlığının yeni mərhələyə yüksəlməsi, həm də bütövlükdə regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından çox əhəmiyyətlidir".

2021-ci il noyabrın 26-da Soçidə, dekabrın ortalarında isə Brüsseldə baş tutmuş üçtərəfli görüşlər də Azərbaycan maraqlarına uyğun noticələndi. Azərbaycan postmünaqişə mərhələsində atılacaq addımlarla bağlı növbəti dəfə Rusiyadan və ilk dəfə olaraq Avropadan açıq dəstək aldı. Belə ki, Avropada da əvvəlki sənədlərə istinad olunur və Azərbaycanla Ermənistan sərhədlinin müəyyənlişdirilməsinin, kommunikaşiyaların açılmasının və digər addımların atılmasının prioritet olduğu təsdiqləndi.

"Ümumiyyətlə, 2021-ci il ölkəmiz üçün bütün mənarlarda uğurlu oldu. Milli maraqlarımıza uyğun olaraq, bütün zəruri addımların atılması təmin edildi. Azərbaycan Prezidenti İlham Əliyev bütün istiqamətlərdə dövlətin maraqlarının qorunması və mövqeyini möhkəmləndirən və mövqeyimizi istiqamətləndirən kifayət qədər effektiv addımlar atdı. Ən başlıcası isə, növbəti mərhələdə daha səmərəli fəaliyyət göstərmək üçün unikal platforma yaratdı", - deyər Elşad Mirbəşir oğlu bildirdi.

sında bəzi erməni diversantlarının qaytarılması müqabilində Ermənistan Azərbaycan ərazilərində basdırıldığı minaların xəritələrini verməsi barədə razılıq əldə edildi.

AMİP sədri ötən il ərzində işğaldan azad olmuş torpaqlarda müharibədən dərhal sonra başlanmış geniş bərpa-quruculuq işlərinin sürətlə aparılmasını təsdiq etdi. O, bu baxımdan Prezident İlham Əliyevin 2021-ci il yanvarın 19-da imzaladığı "Qarabağ Dirləşli Fondunun fəaliyyətini təmin edilməsi haqqında" fərmanını xüsusi dəyərlandırdi: "Bu fərman Qarabağda geniş quruculuq-bərpa işlərinin ölkəmiz üçün prioritet təşkil ediyini bir daha nümayiş etdirir. Təbii ki, ilk növbədə yol və digər zəruri infrastrukturaların bərpası istiqamətində əhəmiyyətli işlər görülür. 2021-ci il iyulun 7-də "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalamlaqda dövlət başçısı tarixi bir hadisəyə imza atdı. Bu fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı ki, bu amil öz növbəsində gələcəkdə tarixi torpaqlarımıza qayıdış baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Deyilənlərlə yanaşı, Füzulidə beynəlxalq hava limanının istifadəyə verilməsi, regionda digər hava limanlarının tikintisinin davam etdirilməsi gələcəkdə Qarabağın iqtisadi potensialının daha da artmasına zəmin yaradacaq. Meqsəd erməni vandalları tərəfindən viran qoyulmuş əraziləri yenidən canlandırmaqda yanaşı, 30 ilə yaxın dövr ərzində öz doğma yurdlarından didərgin düşmüş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır. Ərazilərin minalardan təmizlənməsi işi bu prosesi ləngitməyə, ümid edirik ki, ən qısa zamanda bu işin öhdəsindən gəlinəcək".

Türk Şurasının noyabr ayında keçirilmiş Zirvə görüşündə Türk Dövlətləri Təşkilatının yaradılmasını xüsusilə qeyd edən partiya sədrinin deyətinə görə, Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII sammitində Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Şurasının Ali Ordənini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etməsi ilin ən mühüm hadisələrindən oldu. Ötən il yanvarın 21-də Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağına karbohidrogen resurslarının birgə kəşfiyati, işlənilməsi və mənimlənməsi haqqında qarşılıqlı anlaşma memorandumunun imzalanması da öz əhəmiyyətinə görə önəmli hadisələrəndir. Bu memorandum tərəflər arasında münasibətlərin daha da isinməsinə və əlaqələrin inkişafına səbəb oldu. Arzuxan Əlizadə dedi: "Azərbaycan regionun gələcəyi ilə bağlı müxtəlif təşəbbüslər irəliləyir. "3+3" platforması da məhz bu qəbildəndir. Dekabrın 10-da bu təşəbbüsün reallaşması istiqamətində ilk addımlar atılaraq Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavimləri səviyyəsində ilk iclas keçirilib. Qürurverici haldir ki, Azərbaycan artıq regionda aktiv rol oynayan önəmli bir dövlətə çevrilib. Ölkəmiz həm qonşu, həm region, həm də dünya dövrləri ilə normal və qarşılıqlı etimada söykənən münasibətlər qurmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Bu mənada 2021-ci il Azərbaycanın xarici siyasətində uğurlu il kimi xarakterizə etmək olar".

Diplomatik qalibiyyət ili

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əli Kazımova ölkəmizin 2021-ci ildə regionda sabitliyini, sülhün bərqərar olması üçün bir sıra

2021-ci ilin Azərbaycan xarici siyasətində uğurları ilə yanaşı, ölkə daxili nailiyyətlərlə də yadda qaldığını söyləyən Əli Kazımovanın fikrincə, bunların arasında Milli Məclisdə "Media haqqında" qanunun qəbul olunmasını xüsusilə qeyd etmək olar: "Yeni qanun media ilə bağlı məsələləri yüksək səviyyədə tənzimləyəcək. Bu qanun ictimai institutların vahid mövqədə birləşməsinə və cəmiyyətin aparıcı qüvvəsi olan medianın fəaliyyətinə böyük töhfə verəcək. Bütövlükdə 2021-ci il həm də Azərbaycan mətbuatında aparılan genişmiqyaslı islahatlarla yadda qaldı".

Prezident İlham Əliyevin rəhbərliyi ilə indiyədək bütün istiqamətlər üzrə atılmış addımlar, keçirilmiş görüşlər ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, onun beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmləndirilməsinə imkan verdi. 2022-ci ildə davam etdiriləcək effektiv siyasət sayəsində bu ilin də həm daxili, həm də xarici siyasət baxımından ölkəmiz üçün uğurlu olacağını indidən böyük inamla söyləmək olar.

İlhama İSABALAYEVA,
"Azərbaycan"

TAP fəaliyyətinin ilk ilində Avropaya 7 milyard kubmetrdən çox qaz nəql etdi

Bu kəməri ixracın coğrafiyasının genişləndirilməsinə də imkan verir

Əvvəli 1-ci səh.

TAP Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı TANAP-dan (Trans-Anadolu Qaz Boru Kəməri) qəbul edir. Bu, uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometrini Yunanıstanın, 210 kilometrini Albaniyanın ərazisindən, 105 kilometrini Adriatik dənizinin altından keçir və sonuncu, bir neçə kilometrlik hissəsi İtaliya torpağında quru sahəyə çıxır. Burada kəməri "Snam Rete Gas" şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.

TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Potensial onun ötürücülük gücünü iki dəfə artı-

raraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. Məlum olduğu kimi, müasir zamanda dünyanın hər yerində istehlakçıların məvi yənaçca tələbatı böyükdür. İstismar olunan qaz yataqlarının ehtiyatları isə təbii ki, getdikcə azalır. Yeni qaz yataqları da, necə deyirlər, hər gün kəşf olunmur. Buna görə Azərbaycanın zəngin qaz yataqları və ixrac marşrutları yeni mənbə kimi təkəre region üçün deyil, həm də Avropa üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, Avropa İttifaqı öz təchizat marşrutlarını şaxələndirmək istəyir və "Cənub qaz dəhlizi" ona gələcək kanallardan biri kimi maraqlı görünür.

Prezident İlham Əliyevin keçən ilin dekabr ayında Brüsseldə işğular səfərdə olarkən

İtaliyanın "il Sole 24 Ore" qəzetinə verdiyi müsahibədə də bu məsələdən ətraflı bəhs olunub. Dövlət başçısı bu möhtəşəm layihə haqqında belə deyib: "Bizim qaz strategiyamız gələcəkdə Avropa üçün deyil, Biz uzun illər ərzində bu mühüm layihəni həyata keçirmək üçün Azərbaycanca çox iş gördük, tərəfdaşlarla birgə işlədik. Bu, XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Uzunluğu 3500 kilometr olan "Cənub qaz dəhlizi" Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır. Bu, texniki baxımdan çox mürəkkəb və əlbəttə ki, çox bahalı layihədir. Azərbaycan "Cənub qaz dəhlizi"nin 4 seqmentinin birində əsas maliyyə yükünü öz üzərinə götürür".

Beləliklə, biz artıq Avropanın qaz təchizatçısı olmuşuq. 2021-ci il yanvarın 1-dən başlayaraq Azərbaycan TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz edib. Cari il də həmin rəqəm 9 milyard, 2023-cü ildə isə 11 milyard kubmetr olacaq. Bu isə ciddi artım hesab olunur.

Azərbaycanın qaz ehtiyatları böyükdür. Odur ki, hasilatı da, ixracı da artırmaq imkanları var. Prezidentimiz bunun, sözsüz ki, avropalı istehlakçıların tələbindən asılı olacağını da bildirdi: "Biz Cənub Qaz Dəhlizinin Məşvərat Şurasını müdafiə olaraq Bakıda Avropa İttifaqının nümayəndələri və Azərbaycanın sədrliyi ilə bir araya gətiririk. Növbəti sessiya gələn ilin fevralında keçiriləcək, ora-

da biz bütün məsələlərə məşğul olacağıq və gələcək addımlarımızı planlaşdıracağıq. Bu, şirkətlərin, bankların və ölkələrin böyük bir qrupudur... Hasilatı artırmaq üçün biz, əlbəttə ki, investisiya yatırmaqlıq və bunu etmək üçün bizim istehlakçıların müqavilələrimiz olmalıdır. Beləliklə, birincisi müqavilələr, ikincisi investisiya və üçüncüsü qaz. Prosesin mərhələlərinin ardıcılığı belədir".

Bununla belə nəhəng yaqtaqlarımız, tam yeni, müasir infrastrukturumuz TAP-dan digər yerlərdə də bağlayıcıların çəkilməsini mümkün edir. Həm də təkəre Balkanlara deyil, Mərkəzi Avropaya da. Bu, ixracın və təchizatın şaxələndirilməsi deməkdir.

Başqa sözlə, TAP xətti İtaliyada bitməsinə baxmayaraq,

gələcəkdə Azərbaycan qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün də böyük imkanlar yaradır. Prezident İlham Əliyev "Cənub qaz dəhlizi"nin, o cümlədən TAP-ın perspektivlərinə toxunaraq demişdir: "Azərbaycan qazı artıq Avropa bazarındadır. Əlbəttə ki, bizim böyük layihə olan "Cənub qaz dəhlizi"nin tamamlanması ilə bağlı planlarımız bununla məhdudlaşmır. Biz görürük ki, Avropa İttifaqının bir çox başqa üzvlərinin də təchizatçıları ola bilərik. Biz təchizatımızın coğrafiyasını genişləndirməklə Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq - xüsusilə İndi, qışda, hər kəs görəndə ki, alternativ marşrut baxımından alternativ mənbə mədə enerji təhlükəsizliyidir".

Floira SADIQLI,
"Azərbaycan"



Qurucu rəhbər, global lider, müzəffər komandan

Qədim Qarabağın yeni növrəği

Prezident İlham Əliyevin birbaşa nəzarəti altında azadlığına qovuşan mədəniyyət paytaxtımızda sürətli quruculuq-bərpa işlərinə start verilib, bütün sahələr üzrə kompleks layihələr həyata keçirilir

"Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır".

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirdiyi kimi, Şuşa işğaldan azad olunduqdan dərhal sonra mədəniyyət paytaxtımızda sürətli quruculuq-bərpa işlərinə start verilib, bütün sahələr üzrə kompleks layihələr həyata keçirilib. Şuşaya səfər edən hər kəs burada erməni vandallığının izlərinin silindiyinin, qalanın milli ruhunun özünə qaytarıldığını, günbəgün çiçəkləndiyinin şahidi olur. Bütün bu işlər birbaşa ölkə Prezidentinin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Qarabağın baş tacının dirçəldilməsi, tarixi əzəmətinə qovşurulması dövlət başçımızın ən ümdə prioritetlərindəndir.

Bu il təməli 1752-ci ildə Qarabağ xanı Pənəhəli xan tərəfindən qoyulan Şuşanın 270 illiyi təntənəli şəkildə qeyd olunacaq. Həmçinin Prezidentin sərəncamına əsasən, 2022-ci il möhtəşəm "Şuşa ili" kimi qeyd edəcəyik. Sərəncamda da vurğulandığı kimi, Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, və mədəniyyət abidələrinin bərpasına da başlanılıb. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, böyük şairimiz Molla Pənəh Vəqifin büstünün və muzey-məqəbə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Qarabağı və Şərqi Zəngəzurü dirçəldən möhtəşəm səfərlər

Azərbaycan 2021-ci il başlan-başu uğurla, qarşısına qoyduğu bütün hədəf və məqsədlərə çataraq arxada qoydu və eilə yeni ilə də sürətli inkişaf, perspektivli layihələrlə qədəm basdı. Bütün bu uğurlu inkişafın göstəricisidir ki, bu gün Azərbaycan dünyada daha güclü dövlət kimi tanınır. Xüsusilə də Vətən müharibəmizin Zəfərə başa çatmasından çox qısa zaman sonra işğaldan azad edilən torpaqlarımızda böyük quruculuq, bərpa işlərinə başlanılması beynəlxalq aləmdə heyretlə qarşılanır. Çünki dünya müharibələrinin tarixində savaştan sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb və bu gün bu parlaq nümunənin əsasını da Azərbaycan qoyub. Özü də ölkəmiz həyata keçirdiyi bu genişmiqyaslı işləri təbqasına, heç kimdən kömək almadan öz gücünə görür. Bütün bunlar isə onun göstəricisidir ki, respublikamızda iqtisadi inkişaf sürətlə gedir və bu həm bütövlükdə Azərbaycanı, həm də işğaldan azad edilən yurdlarımızı tərəqqiyə doğru aparır.

Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifə isə keçmiş məcburi köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaq, onların doğma yurdlarında xoşbəxt həyat sürmələrinə nail olmaqdır.

Təsədüfi deyil ki, öten il Azərbaycanın bölgələrinə 47 dəfə səfər edən dövlət başçısı bunun 32-sini işğaldan azad edilmiş torpaqlara edib, 7 dəfə Şuşaya üz tutub.

Prezident Qarabağa, Şərqi Zəngəzura hər səfərində tarixi torpaqlarımızda daimi həyatın var olmasını üçün möhkəm bünövrələr atır, əhəmiyyətli layihələr gerçəkləşdirir. 30 il ərzində ermənilər tərəfindən tamamilə darmadağın edilən ərazilərimiz sürətlə dəyişir, mənfur düşmənin viran qoyduğu yurdlarımıza yeni nəfəs verilir. Azadlığımıza qovuşan yurdlarımızda əsaslı quruculuq tədbirləri həyata keçirilir, infrastruktur yenilənir, yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Eyni zamanda vəhşi ermənilərin illərlə di-



van tutduğu tarixi, mədəni, dini irsimiz bərpa olunur, dağıdılan məscidlərimizdən yenidən azan sədalara yüksəlir. Onu da qeyd edək ki, Qarabağda, Şərqi Zəngəzura anbaan baş verən yeniliklər Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyevə birgə həmin bölgələrə səfərləri zamanı bir daha eyanı şəkildə gözələndirilmişdir. Mühtəşəm olaraq həyata keçirilən bu səfərlər sayəsində bütün dünya bir daha Azərbaycan xalqının, dövlətinin böyük potensialını, Prezidentinin qətiyyətinə, əzmini görür.

Yeni uğurlu təməllər, başdan yaradılan şəhərlər, kəndlər

Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan olaraq işğaldan azad etdiyi vətən torpaqlarında tək-cə yolların, hava limanlarının, mədəniyyət, dini mərkəzlərin və s. deyil, neçə-neçə şəhərlərin təməlini, bünövrəsini, özünü qoyur. Bu şəhərlərin müfəssəl hazırlanan baş planlarını təsdiq edir, "ağıllı kənd"lər salır...

Tezliklə öz dədə-baba yurdlarına qayıdacaq insanlar üçün dünyanı ən müasir imkanlarını yaradır, infrastruktur qurur, onların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi, istirahəti üçün hər cür şərait yaradır.

2021-ci ilin başlanğıcında Şərqi Zəngəzura da quruculuq-bərpa işlərinə, böyük infrastruktur layihələrinin həyata keçirilməsinə start verən İlham Əliyevin fevral ayında Laçına

səfəri zamanı "Güləbird" SES işə salındı. Bu stansiya 7000 nəfər əhali gəcə-gündüz işiq alacaq. Rayonun cənub hissəsi və ərazidə yaradılan zəruri infrastruktur obyektləri elektrik enerjisi ilə təmin ediləcək.

Dövlət başçısı avqust ayında Laçına səfər edərkən orada hava limanının təməlini də qoydu. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı ərazisi işğaldan əvvəlki ərazi ilə müqayisədə iki dəfədən çox artırılır. Prezident Ağdamda yaşayış binasının, 1 nömrəli məktəbin, Qələbə və İşğal muzeylərinin əsasını qoydu. Həmçinin Ağdamın Baş planında "Qarabağ" Universitetinin yaradılması da nəzərdə tutulub ki, bu da şəhərin elm, təhsil və innovasiya mərkəzi olacağına xəbər verir.

Avqustun 16-da yolunu bir daha Şərqi Zəngəzura salan İlham Əli-

yev Kəlbəcər və Laçına səfərə gəldi. Dövlət başçısı Kəlbəcərə möhtəşəm səfəri zamanı burada bir çox açılışlarda iştirak etdi, əhəmiyyətli layihələrin təməlini qoydu. Toğana-lı-Kəlbəcər avtomobil yolu üzərində 11.6 kilometrlik, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı müstəsna əhəmiyyətli tunellərin təməlini qoyan İlham Əliyev Lev çay üzərində təməlini qoyulan 4,4 MVt gücündə "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış oldu, 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasını işə saldı. "İstisuya öz əvvəlki şöhrətini qaytarmaq qarşısında duran vəzifələrdən biridir" deyilən cənab Prezident uzunluğu 51 kilometr olan İstisu-Minkənd yolunun çəkilməsi işlərinin gedişi ilə maraqlandı.

Kəlbəcərdə olarkən quruculuq işlərində bəhs edən İlham Əliyev Azərbaycanın bütün bərpa proseslərinin öhdəsindən layiqincə gəlmək iqtidarında olduğunu söylədi: "Biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərkən, bu hədəflərə çatmağa da nail olacağıq".

"Xoş gəlmisiniz, cənab Prezident"

2021-ci ildə İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura erməni işğalından azad olunduqları qurtuluş günlərində o yerlərin doğma sakinləri, keçmiş məcburi köçkünlərlə birgə yollarınması isə hər birimizin yaddaşında unudulmaz izlər burax-

dı. O görüşlərin hər birində İlham Əliyev keçmiş köçkünləri ev sahibi kimi salamladı, "Xoş gəlmisiniz" dedi. Eyni zamanda əminliklə vurğuladı ki, tezliklə onlar vətənlərinə dönəcək və özləri ona doğma ocaqlarında "Xoş gəlmisiniz, cənab Prezident" söyləyəcəklər.

Müzəffər Ali Baş Komandan 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə birgə şəhərin bərpasının ilk təməli daşını qoydu.

Daha sonra Prezident oktyabrın 10-da xocavəndlilərlə birgə Xocavəndin azadlıq gününü qeyd etdi. Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı olan böyük planların icrasına start verdi.

Oktyabrın 17-də Füzuli rayonunda şəhərin təməli daşını qoyan İlham Əliyev bildirdi ki, Füzulinin Baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıb, birinci infrastruktur layihələri də məhz burada başlayıb. Cəmi 9 gün sonra, oktyabrın 26-da yenidən Füzuliyə səfər edən Prezident İlham Əliyev qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Füzuli Beynəlxalq Hava Limanının açılışını həyata keçirdi. Qısa zamanda Füzulidə beynəlxalq hava limanının tikilərək istifadəyə verilməsi və icra edilən digər böyük layihələr dövlətimizin həm niyyətini, həm də potensialını bir daha göstərdi.

Zəngilanın azadlığının bir ilində - oktyabrın 21-də rayonun doğma sakinləri ilə Zəngilanda görüşən İlham Əliyev vurğuladı ki, məqsədimiz Azərbaycanın ən gözəl yerlərindən biri olan Zəngilanı yenidən qurmaqdır. "Zəngilan ölkəmizin neqliyat-logistika mərkəzinə çevriləcək" deyilən İlham Əliyev məlumat verdi ki, burada turizm, kənd təsərrüfatı, neqliyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür.

Qısa müddətdə bu rayonda həyata keçirilən mühüm işlər onu deməyə əsas verir ki, tezliklə Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcək.

Prezident xalqımızı, bütün qubadililən oktyabrın 25-də Qubadilində salamladı. Qubadidə də açılış və təməlqoyma mərasimlərində iştirak edən dövlət başçısı rayon sakinləri ilə görüşü zamanı qeyd etdi ki, şəhər və bütün kəndlər dağıdılıb, bir dənə də salamat kənd qalmayıb. Ona görə qubadililərə buraya yerləşdirmək üçün əlbəttə ki, çox böyük işlər görülecek.

"Bu gün biz gələcəyi yaradıırıq, öz əllərimizlə yaradıırıq"

Prezident öten il dəfələrlə Şuşaya səfər etsə də, mədəniyyət paytaxtımızın azadlığının bir ilini də Qarabağımızın baş tacı ilə birlikdə qeyd etdi. Bu gələcəkdə dövlət başçısı möhtəşəm açılışlara imza atdı, səfəri çərçivəsində ilk növbədə Füzuli rayonunda "Zəfər yolu"nun açılışına iştirak etdi. Həmçinin Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayımı qülləsinin, Şuşa Şəhər Xəstəxanasının təməllərini qoydu. Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış oldu.

İşğaldan azad edilən torpaqlarımızda həyata keçirilən işlərə bağlı toxunduğumuz qısa nümunələrin özü belə onu deməyə əsas verir ki, İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru başdan yaradır, bu qədim torpaqlara yeni həyat bəxş edir. "Bu gün biz gələcəyi yaradıırıq, öz əllərimizlə yaradıırıq" deyə İlham Əliyev bildirdi ki, qarşıya qoyulan bütün hədəflər təmin edilir. Ən əsası isə, 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün azad edilmiş yurdlarımızda misilsiz layihələr gerçəkləşdirilir.

Yasəmən MUSAJEVA, "Azərbaycan"



Dövlət taxılçıya dəstəyini əsirgəmir

Qalır taxılçının bunun əvəzini verməsi

Son dövrlər aqrar sektora diqqət xeyli artıb. Buna səbəb kənd təsərrüfatı məhsullarına tələbatın yüksəlməsidir. Dünya bazarında da bu növ məhsulların satış qiymətləri artıb. Bu üzəndən idxaldan asılılıq azaltmaq üçün yerli istehsalı artırmaq lazımdır. Odur ki, indiki halda ən doğru yol fermerlərə dəstək verilməsinə artırmaqdır.

Hazırda taxılçılığın inkişafı xüsusi diqqət mərkəzindədir. Səbəb dünya bazarında ən çox istifadə edilən buğdanın qiymətinin qısa bir zamanda 30-50 faiz bahaləşməsidir. "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti ölkədə taxılçılığın inkişafı və yüksək məhsuldarlığın əldə edilməsi məqsədilə əkin mövsümündə fermerlərə tələbatı uyğun olaraq lazımı səviyyədə texnika ilə təmin edib.

Cəmiyyət tərəfindən payızlıq əkinlərin düzgün becərilməsi üçün fermerlərin texnika ilə yanaşı, mineral gübrələrlə vaxtında təmin edilməsindən ötrü sayır xidmət də göstərib. Belə ki, fermer ehtiyacı olan gübrəni birbaşa sahədə əldə edə bilər. Bu, daşınma xərclərinin azalmasına səbəb olur. Bu da fermerləri qane edir.

İndi bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da texnikadan istifadə etmədən uğur qazanmaq mümkün deyil. Bunun üçün fermerlərə kənd təsərrüfatı texnikası güzəlliyi şərtlərlə satılır və ya icarəyə verilir. Həmin texnikaların düzgün istifadəsi və texniki baxışı da diqqət mərkəzindədir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri isə mexaniki neqliyat vasitələrinə və onların qoşunlarına dövlət texniki nəzarətinin həyata keçirilməsi, həmçinin daşınma əmlakın reyestrinin aparılmasıdır. Məqsəd aqrar sektordakı istifadə edilən texnikanın imkanlarını müəyyən etmək və lazımı kömək göstərməkdir. Ötən ilin yanvar ayından dekabrın 20-dək 7102 ədəd neqliyat vasitəsi ilkin, 9093 ədəd isə təkrar dövlət qeydiyyatına alınıb, yəni 1379 ədəd neqliyat vasitəsi uçotdan çıxarılıb, 47652 neqliyat vasitəsinə dövlət texniki baxışı keçirilib.

Fermerlərə dəstək məqsədilə "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən öten ilin payızlıq əkin mövsümündə sayır satışları həyata keçirilib. Bu məqsədlə rayon mərkəzində uzaqda yerləşən kəndlərdəki fermerlərə yerlərdə mineral gübrələrin sayır satışı təşkil olunub. Beləliklə, fermerlər sərfəli qiymətlərlə tələbatı uyğun mineral gübrələrlə təmin edilib. Bu tədbir çərçivəsində 300-ə yaxın kənd və qəsəbədə fəaliyyət göstərən fermerlər 2 minə yaxını bu xidmət növündən istifadə etmək imkanı qazanıb. Sayır satışı həyata keçirilməsində məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf edəəcəkləri vaxt və əlavə məsrəflərin qarşısını almaqdır. Bu sahədə təbiiq edilən yenilik də fermerlərin işini asanlaşdırıb. Belə ki, indi onlar heç bir əlavə sənəd təqdim etmədən, yalnız "Fermer kartı"ni təqdim etməklə mineral gübrə əldə edə bilərlər. Yeni qaydaya görə, aldiqları gübrələrin 100 faiz dəyərini "Fermer kartı" ilə ödəyər bilərlər.

Məlumdur ki, kənd təsərrüfatı riskli sahədir. Ona görə ki, əkin sahələri ən çox təbii fəlakətlərdən ziyan çikir. Quraqlıq, güclü külək və leysan yağışlardan daha çox ziyar aqrar sektora dəyir. Bu üzəndən kənd təsərrüfatında sığortanın təbiiq zərurəti çevrilir. Fermerlərin tez-tez qarşılaşdığı bu problemlə aradan qaldırmaq məqsədilə Prezident İlham Əliyev 2021-ci il 1 sentyabr tarixində "Kənd təsərrüfatı məhsulların istehsalının subsidiyalaşdırılması Qaydası"nda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Həmin sənədə görə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rolə malik olan bitkilərin 10 hektardan artıq əkin sahəsinə əkin subsidiyaları 3 il ərzində aqrar sığortaya olunmaqla verilecek.

Dövlət bu sahədə də fermerlərə dəstək göstərir. Belə ki, aqrar sığortanın 50 faizi dövlət tərəfindən ödənilir. Bir hektar taxıl sahəsinin sığortaya haqqının fermerlər tərəfindən ödənilən hissəsi regionlar üzrə 10-12 manat arasında dəyişir. Rəqəmlərdən aydın görünür ki, fermerlərin sığortaya üçün ödəyəcəyi məbləğ yüksək deyil. Lakin onlara müxtəlif səbəblər üzündən ziyar dəyir, alacaq məbləğ dəfələrlə çox olacaq.

Aqrar sektora subsidiyaların verilməsi bu sahədə çalışınlara verilən dövlət dəstəyinin bir formasıdır. İndiki halda taxılçılığın inkişafına verilən dəstək xüsusi əhəmiyyətə malikdir. Belə ki, hazırda ölkənin buğdaya olan tələbatının 53-60 faizə qədər yerli istehsal hesabına ödənilir. Dünya bazarında buğdanın qiymətinin kəskin bahaləşməsi yerli istehsalın artırılmasını tələb edir. Bu, ölkəmizin ərzaq təhlükəsizliyinin təminatında önəmli rol oynayan faktordur. Cari ildə buğda və arpa əkin fermerlərə hər hektara görə 210 manat əkin subsidiyası ödəniləcək ki, bu da əkinə çəkilən istehsal xərclərinin önəmli hissəsini qarşılanmasında deməkdir. Aqrar sektora verilən dəstək məhsul istehsalında önəmli rol oynayır.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, öten ilin yanvar-noyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8 milyard 612,1 milyon manat təşkil etmişdir ki, onun da 4 milyard 379,5 milyon manatı bitkiçilik məhsullarının payına düşmüşdür. Öten il dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 3 milyard 349,1 min ton və ya öten ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz çox denli-paxlalı bitkiçilik məhsulları, o cümlədən 572,9 min hektar sahədə 1 milyard 885,4 min ton buğda yığılmışdır.

Rüstəm KAMAL, "Azərbaycan"

İŞİMİZ, GÜZƏRANIMIZ

Artıq Qarabağa həyat qayıdır və biz işğaldan azad edilmiş ərazilərdə sevinc doğuran yeniliklərin iştirakçısıyıq. Şuşa "ağıllı şəhər" kimi tədricən dağıntıların içindən boy verib dizlərini yerdən qaldırır, Zəngilan rayonundakı Ağalı kəndi sakinlərinin yolunu gözleyir. Bundan başqa, bölgədə digər tikinti işləri sürətlə davam etdirilməkdədir.

Derindən düşündə müharibədən yenəcə çıxan dövlətin işğaldan azad edilmiş ərazilərdə "ağıllı" şəhər, kənd və kənd təsərrüfatı layihələrinin tətbiq olunması bir qədər fantastik və ağlasığmaz ideya kimi səslənir. Çünki 30 illik işğal və 44 günlük müharibə Azərbaycana o qədər də ucuz başa gəlməyib. Dövlət ciddi fəsadlar və ağır itkilərlə üz-üzə qalıb. Erməni faşistlərinin 30 ildə vurduğu ziyanları və müharibəyə səbə olan xərcləri hesablamaya başlasaq görəcəyik ki, bu milyardlara bir yox, bir neçə Qarabağ boyda ərazini başdan-ayağa yenidən inşa edərək ayağa qaldırmaq mümkündür.

Prezident İlham Əliyevin lider qətiyyəti və islahatlara sadıqlığı ən ağlasığmaz ideyaları belə reallaşdırmaq gücünə qadirdir. Bu gün işğaldan azad edilmiş ərazilərdə salınan kənd və şəhərlərin dünyanın müxtəlif ölkələrində analoqlarını axtarsaq, bizim məntəqəyə uyğun, bizə qane edən kamill nümunələri tapmaqda çətinlik çəkəcəyik. Ona görə ki, müasir dünyada yaranan "ağıllı" şəhərlər sıfırdan salınmayıb və onların əsrlərlə ölçülən qədim tarixi, türkcüməyihali var. Gəlin dünyada belə "ağıllı" şəhərlərdən ən məşhurlarını sayaq: Milburn, Barselona, Tokio, Berlin, Seul, Çikaqo... Amma onların heç birini Qarabağda tikilən şəhər və kəndlərlə müqayisə etmək mümkün deyil. Birincisi, bu şəhərlər qədimdir, əksəriyyətinin əsrlərlə ölçülən yaşı var. "Smart" sistemləri bu şəhərlərdə tədricən inkişaf etmiş, müxtəlif innovasiya və texnologiyaların tətbiqi sayəsində bugünkü müasir görkəmlərini almışdır.

Qarabağda isə bütün infrastruktur dağıdılmış, binalar, sosial və mədəni tikililər quruluşmuş, kəndlər və şəhərlər Yer üzündən silinmiş, bu yerlərin minilliklərlə ölçülən tarixi məhv edilmişdir. Təbiətə - floraya və faunaya isə divan tutulmuşdur. İşğal edilmiş ərazilərdə erməni faşistləri yandırmış torpaq taktikasından istifadə edərək, kimsənin buralara nə vaxtsa qayıtmasını mümkünə etməyə çalışmışlar. Ona görə də azad edilmiş ərazilər-

"Ağıllı" layihələr reallığa çevrilir



də aparılan quruculuq işlərini, müxtəlif "ağıllı" sistemlərin qurulmasını planetin heç bir "ağıllı" şəhər və kənd layihəsi ilə müqayisə etmək mümkün deyil.

Bu gün şəhərləşmə proseslərində Avropa və Amerika nə qədər irəliləmiş olsa da, sonuncu onilliklərdə Çin də "ağıllı" şəhər layihələrinə vacib yeniliklər gətirir, belə yaşayış məskənlərinin yaradılmasında fəal iştirak edir. Yalnız Çindəki bir şəhəri bir neçə ölkəyə görə Qarabağda icra edilən "ağıllı" layihələrlə müqayisələndirə bilərik. İnnovasiyaların tətbiqi baxımından Şenzen və Şuşanı dolayısı ilə müqayisə etmək mümkündür. Belə ki, Şenzenin ikinci adı bir gecəyə tikilən şəhərdir! Amma bu adın ötürün 60-70-ci illərdə Bakıda tikilən Nikita Xruşçovun "geçəqondu"ları ilə heç bir əlaqəsi yoxdur. Bu gün Şenzen "ağıllı" texnologiyaların sayəsində ağlasığmaz sürətlə inkişaf edən nəhəng meqapolistir. Artıq bu şəhərdə süni intellekt və sair innovasiyalar tətbiq edilir. Şenzenin bir gecəyə tikilən şəhər adı alməsi da onunla bağlıdır ki, 1979-cu ildə bu şəhərin cəmi 700 nəfər inşaatçısı, beton və kərpic istehsal edən 3 zavodu var idi. Şəhərin meri yarım milyon hərbi inşaatçısı olan şirkətdən 20 min fəhlə istəyir və 14 aya Çinin

elektron sənayesi üçün 20 mərtəbəli ofis külləsi inşa edir. Bu baxımdan Şuşa da bir ilin ərzində bərpa olunan şəhərdir.

Amma maraqlı bir məqam ondan ibarətdir ki, məşhur Çin meqopolisinin ucaldılmasında Çin diasporu fəallıq göstərir. Şəhərin ucaldılmasında əsasən yüksək kvalifikasiyalı çinli sahibkarlar iştirak edirlər. 1980-ci ildən sonra burada azad iqtisadi zona yaradılır. Bundan başqa 1975-ci ildə şəhər büdcəsinin tənzimlənməsi üçün universitetin tikilməsinə verilir. Əgər biz Qarabağı dünyanın ən müasir bölgələrindən birinə çevirmək istəyiriksə, Çindən nümunə götürə bilərik.

"Tencent", "Alibaba" kimi nəhəng şirkətlərin yaradıcıları Cek Ma və Ma Xuateng Şenzen universitetinin məzunlarıdır. Məzəli bir fakt da onunla bağlıdır ki, Çinin fəxr etdiyi milyarder Cek Ma uğursuz gənc kimi ən adi işə də qəbul ola bilmirdi və həttə polis də ona rədd cavabı vermişdi. Lakin bu tarixlər qatı geridedir.

Bu gün Qarabağda tətbiq edilən ənənəvi memarlıq layihələrinin arasında müasir müasir bağlılıqlar mövcuddur. Məsələn, Zəngilanda memarlar dağ rəyləfini və dağılmış binaların quruluşunu nəzərə alaraq bölgə üçün xarakterik pərdələrdən, pence-

rə tağlarından və digər elementlərdən istifadə ediblər. Azad edilmiş ərazilərə qayıdan vətəndaşların həyat səviyyəsinin yüksək olması vacibdir. Bu baxımdan memarlarımız yalnız "ağıllı ev"lərin tikilməsinə yox, "ağıllı kənd"lərin salınmasına xidmət edən kompleks yanaşma üsulları tətbiq edirlər. Belə ki, qeriyyə dönmə insanların əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olacaq. Onlar üçün istilik verən günəş kollektorlarının və anod-katod istilik sistemlərinin qurulması, evlərin xüsusi istilik izolyasiyasının alınması nəzərdə tutulur. Beləliklə, "ağıllı kənd" mükəmməl infrastruktur, "yaşıl" energetika, "ağıllı səhiyyə" və "ağıllı təhsil" deməkdir.

Məsələ burasındadır ki, müasir dünyada "ağıllı kənd" və "ağıllı şəhər" layihələrinin hamı tərəfindən bəyənilməmiş vahid standart forması yoxdur. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə yaradılan hər bir kənd landsafta və ənənələrə uyğun elementlərin üstündə yaradılır. Dünyanın müxtəlif yerlərində salınan belə şəhər və kəndlər yalnız orada yaşayan insanların təbiətinə və vərdislərinə uyğundur.

Əsrlər boyu bəşəriyyət gələcək şəhərlərin necə olacağını fikirləşir. Keçmişdən gələcəyə köklənən memarlıq müasirliyi dəyişiklikləri proqnozlaşdırmağa, vacib meyarları tə-

min etməyə çalışırlar. Nəticələr belədir ki, qarşıda onilliklərdə şəhərlərin siması müasir yeniliklərə məruz qalacaq, həyat sürətlənəcək, şəhərlərin ölçüləri artacaq.

Uşaq necə böyüməyə can atırsa, eləcə də kənd qəsəbəyə, qəsəbə şəhərə, şəhər də meqapolisə çevrilməyə çalışır. Bu gün dünyanın ən məşhur paytaxtları min il əvvəllər ərəb bulandırın yaşayış məskənləri idi. İndi isə artıq gələcəyin şəhərləri daha fərqli düşünlüdür. Meduza evlərdən, daimi yaşayış olan kosmik stansiyalardan və sairələrdən danışılır. Yer in altında şəhərlər salınacaq buna qarşıda yüz ildə iqlim dəyişmələri vadar edəcək. Yeraltı dəmir yolları çəkilir, metro stansiyaları, qaraşlar, avtomobil dayanacaqları, şopinglər salınır. Artıq Moskva ilə Montreal şəhərlərinin altında 7 yeraltı şəhər mövcuddur. Gələcəkdə həttə okeanların altında belə yaşayış məskənlərinin salınması ideyaları irəli sürülür.


Faktiki olaraq ağlasığmaz variantlar irəli sürülür. Bizim üçün də o vacibdir ki, Qarabağda bu ideyalar əsl müzakirə mənbəyinə çevrilsin və dünyanı heyran qoya bilən ən gözəl layihələr vəsiqə qazansın.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

Mərkəzi Bankın valyuta ehtiyatları 56,7 milyon dollar artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi artırılıb.

AMB-nin açıqladığı məlumatlara görə, bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 75,4 milyon ABŞ dolları olub. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 56,7 milyon dollar çoxdur.



SOCAR son 15 ildə Gürcüstanda 700-dən çox yaşayış məntəqəsini qazlaşdırıb

Gürcüstanın təbii qaz bazarına 2007-ci ildə daxil olan "SOCAR Georgia Gas" şirkəti qonşu dövlətdə 808 min abunəçiyə xidmət edir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, 2007-ci ildən şirkət Gürcüstanın 700-dən çox yaşayış məntəqəsini qazlaşdırıb, 11 min kilometr uzunluğunda qaz kəməri inşa edib. Gürcüstanda qazlaşdırma əsasən dövlət maliyyələşməsi ilə həyata keçirilsə də, SOCAR soydaşlarımızın kompakt yaşadığı bölgələrdə qaz xətlərinin inşa olunması üçün öz vəsaitlərini sermayə qoyur. Qeyd edək ki, şirkətdə 2 mindən çox əməkdaş çalışır, onların sırasında azərbaycanlılar da var.

Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair anlaşma memorandumu"nu təsdiq edib.



AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar Türkiyənin "Rəsmi Gazete"ndə dərc olunub. Razılaşmaya əsasən, Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb. Azərbaycandan illik olaraq idxal edilən 1,7

milyard kubmetr təbii qaz "SOCAR Turkey Enerji A.Ş" ehtiyatları üçün təmin ediləcək.

Xatırladaq ki, memorandum ötən il dekabrın 22-də Bakıda Azərbaycan energetika naziri Pərviz Şahbazov və Türkiyə energetika və təbii sərvətlər naziri Fatih Dönməz tərəfindən imzalanıb.

KOBİA regionlara üz tutub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) biznes assosiasiyalarla sıx əməkdaşlıq edib, yeni sahibkar birliklərinin yaradılmasını dəstəkləyir.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu yaxınlarda yaradılmış Gəncə İş Adamları İctimai Birliyinin İdarə Heyətinin sədri Zəfər Məmmədov ilə görüşüb.

Görüşdə Gəncə-Daşkəsən iqtisadi rayonunda sahibkarlığın inkişafına, Gəncə İş Adamları İctimai Birliyi ilə əməkdaşlıq perspektivlərinə, o cümlədən birgə tədbirlərin təşkilinə və regiona investisiyaların cəlb olunmasına dair fikir mübadiləsi aparılıb.

Azərbaycan nefti 84,67 dollara satılır

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, "Azəri Light" markalı neftin bir barelinin qiyməti 0,54 dollar azalaraq 84,67 dollar olub.



Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

Azərbaycanın 50 manatlıq pul nişanı "2022-ci ilin Ən Mükəmməl Yeni Pul Nişanı" nominasiyası üzrə müsabiqədə finala çıxıb

ABŞ-in tanınmış "Beynəlxalq Pul Nişanları Assosiasiyası" (IACA-ABŞ) tərəfindən "2022-ci ilin Ən Mükəmməl Yeni Pul Nişanı" nominasiyası üzrə beynəlxalq müsabiqə keçirilib.

Bu müsabiqədə dünya ölkələrinin, o cümlədən Avropa, İngiltərə, Avstraliya, Meksika, İndoneziya, Azərbaycan, Qazaxıstan, Sinqapur, Filippin və digər ölkələrin mərkəzi bankları tərəfindən 2021-ci ildə tədarüklə buraxılmış pul nişanları cəlb edilib.

Müsabiqə nəticəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən (AMB) 2021-ci ilin əvvəlindən yenilənərək tədarüklə buraxılmış 50 manatlıq pul nişanı 2022-ci ilin ən mükəmməl banknotu kimi finalçılar sırasına seçilib.



AMB-dən AZƏRTAC-a bildirilib ki, bundan əvvəl yeni 50 manatlıq pul nişanı 2021-ci ilin noyabr ayında Beynəlxalq Hologram İstehsalçıları Assosiasiyası (IHMA) tərəfindən Böyük Britani-

yada təşkil edilmiş beynəlxalq konfransda "ən təhlükəsiz mühafizə sistemində malik banknot" nominasiyası üzrə qalib seçilmişdir.

Bildiririk ki, "Müstəqil Azərbaycan" mövzusunda həsr olunmuş milli pul nişanları konsepsiyası çərçivəsində təhsil və gələcəyimizin inkişafına hədəflənmiş yenilənmiş 50 manatlıq pul nişanı üzərində inkişaf rəmzi olan - "Pillələr", təhsilin önəmli kateqoriyaları olan "Təhsil ocağı", "Şagird", "Tələbə" təsvirləri, milli xalça naxışları və ornamentlər təsvir edilib, ən son texnoloji yenilikləri özündə əks etdirən mühafizə sistemləri ilə təchiz edilib.

Hazırda yenilənmiş 50 manatlıq pul nişanı dövriyyədə olan eyni nominalı kağız pul nişanı ilə paralel olaraq tədarükdədir.

"Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi üzrə müraciətlərin qəbuluna başlanılıb

"Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi üzrə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında 2022-ci ildə kənd turizmi sahəsində yeni sahibkarlıq subyektləri təsis olunacaq.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulur. Bu məqsədlə layihəyə müraciət edən uyğun namizədlərin seçimi aparılıb-

dan sonra vətəndaşlar turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunacaq, turizm obyekti kimi istifadə olunacaq ərazilədə təmir işləri aparılacaq və lazımı avadanlıqlarla təchiz ediləcəkdir.

Qeyd edək ki, "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhəlinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. Layihə KOBİA-nın və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə ilk dəfə İsmayilli rayonunun Buynuz, Xanagah, Topçu, Tezakənd, Sumağanlı kəndlərində və Lahic qəsəbəsində həyata keçirilib. Layihə çərçivəsində İsmayılıda 15 kənd qo-

naq evi yaradılıb, 300 nəfərə yaxın kənd sakinini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb. Bununla da 15 ailədən



olan 40 nəfərə yaxın qadının və gəncin məşğulluğu təmin edilib. Yerli və xarici tu-

ristlərə qonaqlama xidməti göstərən kənd qonaq evləri sakinlərin gəlirlərinin artmasına və məşğulluqlarının təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına öz töhfəsini verir.

Dağıstan ixracatçılarının Azərbaycana biznes missiyası planlaşdırılır

2022-ci ilin birinci rübündə Dağıstan ixracatçılarının Azərbaycana biznes missiyası planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya İxracat Mərkəzinin Azərbaycan nümayəndəliyinə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və Dağıstan İxracatçılar Mərkəzinin direktoru Ruslan Abaskuliyev

arasında keçirilən işgüzar görüşdə bildirilib. Görüşdə Dağıstanın sənaye layihələrinə, turizm infrastrukturuna müəssisələrinə, kənd təsərrüfatı sektoruna Azərbaycan investisiyalarının cəlb edilməsi məsələləri müzakirə olunub. Həmçinin Dağıstan tərəfinin təşəbbüsü ilə hazırda Bakıda Dağıstan məhsullarının daimi "Show Room"unun yerləşdirilməsi imkanları nəzərdən keçirilib.



Paytaxtın Qarabağ küçəsi əsaslı şəkildə təmir olunub

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhərinin Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur.

Agentliyin yaydığı məlumatda bildirilib ki, həmin tədbirlər çərçivəsində "İnvestisiya Programı"na əsasən, daha bir küçə əsaslı şəkildə təmir edilib. Söhbət Qarabağ küçəsindən gedir.

Qarabağ küçəsinin əsaslı şəkildə təmir olunmuş Güllə Qədirbəyova və Əliəğa Vahid küçələri arasında yerləşən hissəsinin uzunluğu 900 metrdir.

Genişləndirmə aparılmaqda icra olunan təmir işləri zamanı mövcud piyada səkiləri 3650 kv.m sahədə bərpa olunub, küçə boyu hər bir tü-

rəfə və yol ayrıcına 4 min p/m-dən artıq yeni səki daşı düzülüb. Həmçinin küçə boyu 12 min kv.m sahədə 2 layda ibarət yeni asfalt-beton örtüyü döşənib.

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, 40 p/metr boru, 18 yeni yağış barmaqlığı quraşdırılıb, kommunikasiya xətlərinin 42 baxış qapağı yenisi ilə əvəzlənib. Bundan başqa, küçə boyu yol ayrıcında yerləşən yaşillıq ərazi abad-

laşdırılıb, vətəndaşların yaşillıq ərazi ilə rahat və təhlükəsiz hərəkəti üçün 900 metr uzunluğunda xüsusi piyada zolağı salınıb.

Son mərhələdə isə küçə zəruri yol nişanları, üfütü nişanlanma xətləri, piyada zolaqları və parking yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Ümumilikdə 2021-ci il ərzində Nərimanov rayonunda ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə və yolun təmiri aparılıb. Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, AAYD tərəfindən 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.



ABŞ Dövlət katibinin köməkçisi Ermənistanın Kəlbəcər istiqamətində törətdiyi təxribat barədə məlumatlandırılıb

Yanvarın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub. XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a

bildirilib ki, tərəflər regional təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən

atılan addımlar barədə danışdı. Nazir Ermənistan tərəfinin iki dövlət sərhədində təxribatı davam etdirdiyi və Kəlbəcər istiqamətində bir hərbi qulluqçumuzun şəhid olması haqqında qarşı tərəfə məlumat verib, bu təxribata görə

məsuliyyətin bilavasitə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb. Telefon danışığı zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribatı ilə bağlı məlumat yayıb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 2022-ci il yanvarın 11-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Qeyd olunub ki, Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsinə qətiyyətlə pisləyirik. İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribat törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

Yanvarın 11-i gündə saatlarda Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznle başsağlığı verir, səbir diləyir.

Azərbaycan Ordusunda birləşmənin komanda-qərargah təlimi keçirilib

Döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda birləşmənin ərazidə komanda-qərargah təlimi keçirilib.



Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim-döyüş sənədi ilə qaldırılan bölmələr təyin olunmuş rayonlarda cəmləşərək ərazidə idarəetmə orqanlarının açılması ilə döyüşə hazırlıma vəziyyətinə gətirilib.



Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin müxtəlif döyüşə hazırlıma vəziyyətlərinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşdə bölmələri idarəetmə qabiliyyətini və çevik qərar qəbul etmə bacarıqlarını artırmaqdır.

Təlimdə şəxsi heyət qarşısına qoyulan tapşırıqları müvafiq şüurlə icra edib.

İstifadəyə yararsız döyüş sursatlarının Seyfəli poliqlonunda utilizasiyası davam etdirilir

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının Seyfəli poliqlonunda utilizasiyasını davam etdirir.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. "Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə

düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - deyərək nazirliyin məlumatında qeyd olunub.

Dünya gündəmi

8 saatlıq görüşün nəticəsiz yekunu

ABŞ və Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı danışıqları uzanır

Əvvəlki 1-ci səh.

Kremlin bəyanatı

Danışıqlardan sonra Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlər üçün brifinq keçirib. O, Cenevrədəki müzakirələri mürəkkəb, lakin çox peşəkar adlandırır: "Bizdə belə təəssürat yaranıb ki, Amerika tərəfi Rusiya təkliflərinə çox ciddi yanaşır, onları dərinləndirir. Biz isə, öz növbəmizdə, amerikalılara təkliflərimizin tam məntiqini və dolğun hissəsini təqdim etdik və izah etdik ki, NATO-nun genişlənməsinə dair hüquqi zəmanətin əldə edilməsi mütləq imperativdir".



Nazir müavininin dediyinə görə, bu məsələ ilə bağlı heç bir irəliləyiş əldə olunmayıb. "Qalan təhlükəsizlik məsələlərinin həlli bu məsələ ilə bağlı irəliləyişin olub-olmamasından asılıdır. Vurğulayırıq ki, bu, bizim üçün son dərəcə vacib məsələdir, Ukraynanın gələcəkdə heç vaxt NATO-nun tərkibinə daxil ola bilməməsi çox vacibdir", - deyərək Ryabkov bildirib.

Rusiya danışıqlarda amerikalı həmkarlarını əmin edib ki, Moskvanın Ukraynaya müdaxilə etmək planı yoxdur: "Biz həmkarlarımızla izah etdik ki, Ukraynaya heç bir hücum etmək niyyətimiz yoxdur və ola da bilməz. Qoşunların, qüvvələrin döyüş hazırlığı üzrə bütün tədbirlər isə öz ərazimizi daxilində həyata keçirilir və bu baxımdan gərgin sənədləndirilmə ehtiyatına əsas yoxdur".

Qonşu ölkənin əsas bəyanatları isə bunlardır - Rusiya Ukraynaya hücum etməyi planlaşdırmadığını ABŞ-a bildirib; Rusiya NATO-nun 1997-ci ildən sonra Al-yansa daxil olmuş ölkələrdən imtina etməsinə tələb edir; Rusiya Ukrayna və Gür-cüstanın NATO-ya daxil olmayacağı ilə bağlı ciddi zəmanət istəyir; Rusiya NATO-nun Şərqi doğru genişlənməsindən imtina məsələsində irəliləyiş görməyib.

Ağ Evin şərti

Danışıqlarda ABŞ-ı təmsil etmiş dövlət katibinin müavini Vendi Şerman da Cenevrədə Rusiya ilə müzakirələrdən sonra jurnalistlər üçün keçirdiyi brifinqdə bildirdi ki, Rusiya da analoji addımlar atmağa hazır olsa, ABŞ Ukrayna sərhədləri yaxınlığında hərbi qulluqçuların və texnikanın yerləşdirilməsi ilə bağlı Moskva ilə gələcək danışıqlar üçün açıqdır.

Şermanın dediyinə görə, bu məsələlərin müzakirəsi Brüsseldə NATO - Rusiya Şurasının iclası çərçivəsində baş

tuta bilər: "Biz Ukrayna olmadan Ukrayna, Avropa olmadan Avropa və NATO olmadan NATO haqqında qərar qəbul etməyəcəyik".

ABŞ-ın digər bəyanatları isə belədir: ABŞ Rusiya ilə raketlərin yerləşdirilməsini və Avropada hərbi təlimləri müzakirə etməyə hazırdır; ABŞ öz müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşmələrə davam edəcək.

Qeyd edək ki, yanvarın 12-də - 2019-cu ilin sonundan bəri ilk dəfə Brüsseldə NATO-Rusiya Şurasının iclası keçiriləcək. Yanvarın 14-də isə Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurasının görüşündə tərəflər arasında məsləhətləşmələr nəzərdə tutulub.

Rizvan HİLALOĞLU, "Azerbaycan"

«Azərenerji», IDEA və ETSN-nin birgə layihəsi

Quşların elektrik xətlərindən, xətlərin isə quşlardan qorunması üçün tədbirlər görülür

"Azərenerji" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda quşların hava elektrik verilişi xətlərinə toxunması nəticəsində yaralanmasının və məhv olmasının qarşısını almaq, eləcə də həmin xətləri qorumaq məqsədilə elektrik dayaqlarına xüsusi qurğular quraşdırılır.



"Azərenerji" ASC tərəfindən, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ilkin olaraq quşların ən çox tələf olduğu müşahidə edilən Goranboy, Yevlax, Bərdə, Ağcabədi, Salyan, Masallı və Ucar rayonlarının ərazisindən keçən hava xətlərində polimer materialdan hazırlanmış xüsusi konus tipli qurğular quraşdırılacaq. Növbəti mərhələdə bu cür qurğuların ölkənin digər rayonlarında da quraşdırılması nəzərdə tutulur.

Qeyd edilməlidir ki, təbii arealın itirilməsi, qanunsuz ovlama və zəhərlənmə ilə yanaşı, elektrik xətləri ilə təmas quşların məhv olmasının əsas səbəblərindən biridir. Quşlar uçarkən və ya təhlükəli dirəklərə enərək çox vaxt naqillərə toxunur və bəzən elektrik cərəyanı ilə vurulur.

Azərbaycanda quşların elektrik cərəyanı ilə vurulması və bununla bağlı xətlərdə qaza açılmaları halları əsasən ağacların olmaqla əlaqədar quşların mövsümi miqrasiyası zamanı 110-330 kV-luq elektrik verilişi xətlərində müşahidə olunur. Təəssüf ki, elektrik cərəyanı vurması halları çox vaxt mərhələli iri quşlar, o cümlədən Azərbaycanın Qırmızı Ki-

tabına daxil olan yırtıcı quşlar arasında baş verir. Layihə çərçivəsində quraşdırılan qurğuların uzaq məsafədəndə diqqət çəkən parlaq rəngi və quşlara dirəklərdə yuva salmağa imkan verməyən forması həm quşların özlərini, həm də elektrik xətlərini bu cür qarşılıqlı mənfi təsirdən qorumağa imkan verir.

«Omikron» ştamından xilas olmağın ən effektiv yolu vaksinasiyadır

Dünyada yeni qlobal bolaya çevrilmiş "omikron", çox təəssüf ki, Azərbaycanda da "göründü". Belə ki, aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K "omikron" variantı aşkarlandı.



Bu ştam ilk dəfə ötən ilin noyabrında Afrikanın cənubunda aşkarlandı. Mütəxəssislər "Omikron" ştamının pandemiyaya dövründə alimlərin müəyyən etdiyi digər ştamlarla müqayisədə daha sürətlə yayıldığını və çox sayda mutasiyaya malik olduğunu diqqətə çatdırıblar.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd edilib ki, aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına əhəlinin vaksinasiyada aktiv iştirakı nəticəsində nail olunub.

Ölkə vətəndaşlarını yayılan ştamdan qorumaq üçün səhiyyə qurumları ikinci dozadan və ya xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənini antisəhəmələrin yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.

Əsas tövsiyələrdən biri vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına ciddi əməl etməkdir. Belə ki, maskalardan istifadə, fiziki məsafəni saxlanılması və gigiyenik qaydalara riayət etmək bu gözegörünməz belədən qorunmağın ən vacib, ən zəruri şərtlərindəndir. Mütəxəssislərin fikrincə, yalnız bu qeyd olunanlar ciddi yanaşmaqla, əməl etməklə variantından asılı olmayaraq koronavirusa qalib gəlmək, amansız xəstəlikdən qorunmaq və normal həyata qayıtmaq mümkündür.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksiyon xəstəlikləri üzrə işçi qrupunun həkim-infeksiyonisti Nəzrin Mustafayeva bildirib ki, Azərbaycanda COVID-19-un yeni aşkarlanan "Omikron" ştamı yoluxma sürətinə görə dünya ölkələrində bir neçə aydır ki, aktuallığını qoruyub saxlayır. O deyib: "Hətta bir sıra ölkələrdə yeni yoluxmaların böyük əksəriyyəti məhz "omikron" ştamı ilə bağlıdır. Bəzi ölkələrdə pandemiyaya başlayan bugünkü qədər "omikron"dan sonra rekord sayda yoluxma qeydə alınıb. Səhiyyənin başladığı ilk günlərdən indiyə kimi virusdan qorunma üsulları, demək olar ki, dəyişməyib. Sadəcə olaraq, xəstəlik

əleyhinə peyvəndlər aşkar edildikdən sonra əsas profilaktik vasitə vaksinasiyadır. Digər sanitariya-gigiyenik qaydalar isə eynidir".

TƏBİB-in rəsmi koronavirusun istənilən ştamından qorunmaq üçün peyvəndlərdən istifadənin vacibliyini nəzərə çatdırıb. O vurğulayıb ki, peyvəndlər aktuallığını, bütün ştamlara qarşı effektivliyini qoruyub saxlayır: "Vətəndaşlar özlərini və yaxınlarını qorumaq üçün peyvəndləmə prosesində aktiv iştirak etməlidirlər. Hətta iki doza peyvənd alanlar da 5 ay keçdikdən sonra "buster" doza vurdurulmalıdır. Nəzərə alınmaq lazımdır ki, vaksinasiyadan bir müddət sonra immunitet zəifləməyə başlayır. Bu, həm xəstələnmə, həm də vaksinasiya nəticəsində yaranmış immunitetə aiddir. Yəni, hər kəs "buster" doza ilə mütləq peyvəndlənərək xəstəliyə qarşı güclü immunitetin yaranmasına nail olmalıdır. Təbii ki, şəxsi gigiyena qaydalarına əməl etmək, kütləvi toplaşmalardan uzaq durmaq, yaxın kontaktlardan çəkinmək də vacibdir".

Qeyd edək ki, qısa müddətə onlarla ölkədə aşkar edilmiş koronavirusun yeni variantı yenidən qapanma qərarlarının müzakirəsinə səbəb olub. Baş Azərbaycanda vəziyyət necə olacaq? "Omikron" virusunun tapılması yenidən qapanmaları gətirib çıxara bilərmi? Həkim-infeksiyonisti Nəzrin Mustafayeva vətəndaşlara xəstəlik əlamətləri hiss etdikdə evdən çıxmadığı, digər şəxslərlə, yaxın ətrafda təmasda olmağı tövsiyə edib. Vurğulayıb ki, COVID-19 simptomu hiss edən vətəndaşlar test cavabı çıxana qədər özlərini izolyasiya etməlidirlər. "Hesab edirik ki, həmin qaydalara riayət etsək, xüsusilə də vaksinasiyada aktivləşsək, "Omikron" ştamından da qısa müddətdə xilas ola bilərik", - deyərək Nəzrin Mustafayeva bildirib.

Mütəxəssisləri ümidləndirən məsələlərdən biri "Omikron" ştamına yolu-

xanlar arasında koronavirusun digər variantları ilə müqayisədə ölümlə göstəricilərinin aşağı olmasıdır. Belə ki, bu ştama yoluxanların sayının sürətlə artmasına baxmayaraq, xəstələr arasında ölüm faizi çox aşağıdır. Hazırda ABŞ-da bütün yoluxma hallarının 90 faizi "Omikron"la bağlıdır. Hətta 3-4 gün əvvəl ABŞ-da sutka ərzində rekord göstərici - 1 milyon yoluxma halı qeydə alınıb. Bütün bunlar həmin variantın daha sürətlə yayılma xüsusiyyətlərinə malik olmasını sübut edir. Ona görə də Azərbaycanda da "Omikron" ştamının qeydə alınmasını nəzərə alaraq vətəndaşlar daha diqqətli davranmalı, uzaq toplaşmalardan, mümkün qədər uzaq olmalıdırlar.

Bu fikirləri mətbuata açıqlamasında tibb elmləri doktoru, professor Əlizamin Sadiqov qeyd edib. Diqqətə çatdırıb ki, "Omikron"un simptomları klassik ştamların əlamətləri ilə, demək olar ki, eynidir: "Həmin ştama yoluxanlarda xüsusilə yuxarı tənəffüs yollarının xəstələnməsi müşahidə edilir. Lakin açıqgözlərin zədələnməsi hallarına da rast gəlinə bilər. Digər ştamlarla müqayisədə daha az kəskinir. Ümumiyyətlə, "Omikron" ştamının təhlükəli olmaması təkə həmin variantın xüsusiyyətləri ilə əlaqədar deyil. Bu, müəyyən qədər də kütləvi vaksinasiyanın effektivdir. COVID-19-un hansı ştamının yayılmasından asılı olmayaraq, pandemiyanın sonlanmasının yeganə yolu vətəndaşların kütləvi vaksinasiyasıdır. İstənilən halda, "Omikron" ölkədə yenicidir. Ona görə də yeni ştamın ölkənin epidemioloji vəziyyətinə necə təsir göstərəcəyi barədə dəqiq söz demək olmaz. Dünya təcrübəsi isə göstərir ki, ölüm halı yüksək olmasa da, bu variant əhali arasında xəstələnmə hallarını sürətləndirəcək".

Zöhrə FƏRƏCOVA, "Azerbaycan"

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 11.01.2022
Ümumi yoluxmaların sayı	622 236
Yeni yoluxmaların sayı	673
Ümumi sağalmaların sayı	606 311
Yeni sağalmaların sayı	392
Aktiv xəstə sayı	7 454
Diqqətə test sayı	9 333
Ümumi ölümlərin sayı	5 957 603
Bu gün ölümlərin sayı	14

Azərbaycan Respublikasının ərazisində COVID-19 əleyhinə aparılan vaksinasiya ilə bağlı son vəziyyət	
Ümumi	11.01.2022
Ümumi vaksinasiyaların etibarlı sayı	11 531 165
Bu gün etibarlı vaksinasiyaların sayı	32 735
1-ci doza vaksinasiyaların sayı	5 187 462
2-ci doza vaksinasiyaların sayı	3 396
3-cü doza vaksinasiyaların sayı	4 699 487
4-cü doza vaksinasiyaların sayı	4 124
"Buster" doza vaksinasiyaların sayı	1 644 216
"Buster" doza vaksinasiyaların sayı	25 215



DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbi qulluqçuların anım mərasimləri keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbi qulluqçuların anım mərasimləri keçirilib. AZƏRTAC DSX-nin sayına istinadla xəbər verir ki, anım mərasimlərində iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər Bakıda İkinci Fəxri xiyabanda, Əmircan və Zirə qəsəbələrində, həmçinin Beyləqan rayonunda hər-



bi qulluqçuların məzarlarını ziyarət edib, öziz xatirələrini ehtiramla anıblar. Xatırladaq ki, noyabrın 30-da DSX-nin Mi-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçu həlak olub, 2 hərbi qulluqçu yaralanıb. Hadisə ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanıb, aidiyyəti qurumların nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb.

Tanınmış qrosmeyster Vüqar Həşimovun xatirəsi anılıb



Yanvarın 11-i Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun anım günüdür. İstedadlı şahmatçının ədəbiyyat qovuşmasından səkkiz il ötür.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Vüqar Həşimovun ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri yanvarın 11-də ikinci Fəxri xiyabana gələrək mərhum şahmatçının məzarını ziyarət ediblər.

Tədbir iştirakçıları Vüqar Həşimovun məzarı önünə gül dəstələri qoyaraq onun xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Vüqar Həşimov Şahmat Akademiyasında "Şahmatın Vüqarı" filminin təqdimatı olub. Film dünyanın tanınmış qrosmeysterinin gənc nəslə örnək olan həyat yolundan bəhs edir. Görkəmli şahmatçının idmana gəlişi, şahmatın zirvəsinə aparan enişli-yoxuşlu yolda qarşılaşdığı çətinliklərə baxmayaraq, mübarizliyi, qətiyyəti sayəsində böyük qələbələr qazanaraq Azərbaycan bayrağını yüksəklerde dalğalandırmış filmin əsas qayəsini təşkil edir.

Şahmatçının bacısı Samirə Allahverdiyeva jurnalistlərə müsahibəsində Vü-



qar Həşimovun öz həyatını şahmatla təsvür etmədiyini vurğulayaraq deyib: "O, böyük iradəyə sahib insan idi. Ən çətin oyunlarda belə ruhdan düşmür, sonadək mübarizə aparırdı. Vüqar həyatını şahmatla təsvür edə bilmirdi. Ən böyük təsəllim odur ki, o, xatirələrdə mübariz, qətiyyətli insan kimi yaşayır. Vüqar Həşimovun qələbələri onu əbədi yaşar, ölməz edib".

Dünya şahmat tarixinin istedadlı zəka ustalarından biri olan V.Həşimov bu dünyadan köçsə də, onun xatirəsi şahmatsevərlərin qəlbində daim yaşayır. Təsəffüf deyə ki, hər il keçirilən ənənəvi Vüqar Həşimov memorialında iştirak

etmək üçün dünyanın ən güclü şahmatçıları ölkəmizə gəlirlər. Bu, dünya şahmat elitasının Vüqar Həşimov xatirəsinə yüksək ehtiramını göstərir. Dünyanın bir çox ölkələrində Vüqarın xatirəsinə turnirlər təşkil edilir.

Şahmat tariximizin parlaq duhalarından biri olan Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. Bu intellektual idman növünə kiçik yaşlarından maraqlanan Vüqar yüksək potensialı ilə diqqəti cəlb edib, uşaqlıq illərindən "Şahmat klubu" verilmişdi çıxışları ilə tanınmağa başlayıb. 2002-ci ildə qrosmeyster adını alan Vüqar Həşimov buna qədər üç dəfə Azərbaycan çempionu olub. Müxtəlif yaş kateqoriyalarında dünya və Avropa çempionatlarının 21 medalını qazanan mərhum qrosmeyster 50-dən artıq beynəlxalq turnirin qalibi olub. V.Həşimovun 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionatında həlledici görüşdə qələbəsi şahmat tarixində ilk dəfə Avropa çempionluğunun qazanılmasında xüsusi rol oynayıb. Vüqar Həşimov ömrünün son anına qədər dünyanın ən güclü şahmatçılarından biri hesab edilib.

Ötən il Azərbaycanın hava limanlarında təxminən 3 milyon sərnişinə xidmət göstərilib

Ötən il Azərbaycanın hava limanlarında 2,93 milyon sərnişinə xidmət göstərilib. Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib ki, bu göstərici COVID-19 pandemiyasının başlanması, beynəlxalq hava əlaqələrinin ləğvi və sərhədlərin bağlanması ilə əlaqədar sərnişin aviaşifələri arasında paylaşımların dayandırıldığı 2020-ci ilin statistikasından iki dəfədən də çoxdur.

Sərnişinlərin ümumi sayından 2,39 milyon sərnişin beynəlxalq reyslərin payına düşüb. Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas aviaşifəçiləri - AZAL və "Bata Airways" aviaşifələri tərəfindən müvafiq olaraq 874,5 min və 250 min sərnişin daşınıb.

Beynəlxalq reyslərin ümumi sayından AZAL-ın payına 38,2 faiz, "Bata Airways"-in payına isə 10,9 faiz düşüb. Aviasiya sənayesi tədricən bərpa olunur və hazırda 25 sərnişin aviaşifəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa reyslər həyata keçirir.

Aviaşifəçilər Azərbaycan, Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna,



Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçir.

Açılışı 2021-ci ildə Füzuli şəhərində baş tutan, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında ilk hava limanına həyatə keçirilən reyslərdə 675 sərnişinə xidmət göstərilib. Eyni zamanda, qeyd etmək lazımdır ki, AZAL-ın nəzdindəki "Azəronaviqasiya" Hava Hərəkəti İdarəsi ötən il ərzində Azərbaycanın hava məkanından istifadə edən 47 min hava gəmisi-

nə xidmət göstərmişdir ki, bu da 2020-ci ilin göstəricisindən 6,3 faiz çoxdur və pandemiyadan əvvəlki dövrün göstəricilərinin 57 faizini təşkil edir. Azərbaycanın hava limanlarında uçuş və eniş zamanı daha 34 min təyərərə xidmət göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovəqzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük hava limanıdır.

"Azerbaycan"

OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzetinə 2022-ci il üçün
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.

Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Kaspi" MMC	(012) 432-39-55, (012) 510-82-24
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik

124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq

62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq

31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti struktur idarələrinə tələb olunan fərdi mühafizə vasitələrinin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

Müraciət üçün son müddət 22 yanvar 2022-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul ediləcəkdir.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.

Tender komissiyası

Havanın yağıntılı olacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir

Azərbaycanda yanvarın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, aralıq tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Naxçıvan şəhərində, Culfə, Ordubad, Sədərək, Şəhbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, bəzi yerlərdə 5° şaxta, gündüz 3-8° isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 8-13° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.



HAVA PROQNOZU

turu gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı ehtimal var.

Mingəçevir və Şirvan şəhərində, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 8-13° isti olacağı gözlənilir.


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 8-13° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.

«AZƏRBAYCAN»
qəzetinin reklam
xidməti

Qəzetin daim yenilənən
rəsmi internet ünvanı:
www.azerbaijan-news.az

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, 11 mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin
kompüter mərkəzində
yığılıb sahifələnmə,
"Azərbaycan Nəşriyyatı" MMC-də
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafehinə uyğun gəlməlidir

Əyləzlərə cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 4620
Sifariş 44
Qiyməti 40 qəpik